



Xəbər
Bakıda məşhur alimi məşin vurub öldürdü
yazısı səh.14-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 8-9 avqust 2015-ci il Şənbə № 172 (6200) Qiyməti 40 qəpik

Gündəm

"Avrasiya Hərəkəti" rayonlarda təşkilatlanmağa başladı



Rusiya pərəst şəxslərin təsis etdiyi qurumun qərbi bölgəsində ilk təşəbbüs qrupu yaradılıb; Səbiq müsavətçi Fəxrəddin Dolq: "Azərbaycan əleyhinə fəaliyyət göstərsə, oradan uzaqlaşacam"

yazısı səh.11-də

Mərkəzi Bank banklardan çıxarılan əmanətlərin məbləğini gizlədir

yazısı səh.3-də

Bakı yollarında qırğın statistikasi: 133 ölü, 538 yaralı...

yazısı səh.4-də

YAP-çı deputatlar qeyri-müəyyənlik içində

yazısı səh.5-də

Sabunçu sakinləri ölüm təhlükəsi ilə üz-üzə

yazısı səh.4-də

Yeni seçki bloku niyə elan olunmadı?

yazısı səh.6-də

Azərbaycan sərhədlərini rahat şəkildə keçən ermənilər...

yazısı səh.3-də

"Azadlıq 2015" namizədlər siyahısını avqustun 12-də açıqlayacaq

yazısı səh.6-də

Azərbaycan kürdlərinin PKK-ya dəstək videosu yayıldı

yazısı səh.8-də

Yanacaq doldurma məntəqəsinin operatoru müştərini döydü

yazısı səh.14-də

"Sovetski"nin köçürülməyən sakinləri unudulub...

yazısı səh.15-də

Rusiyalı karyera diplomatından heyrətamiz və şok faktlar

ANTI-AZƏRBAYCAN KAMPANIYASI LAVROVUN OFİSİNDƏN İDARƏ EDİLİR - sensasion iddia

Erməni əsilli nazir öz soydaşlarının Rusiya Xarici İşlər Nazirliyində məskən salması üçün ideal şərait yaradıb; Qarabağ probleminin illərlə uzanmasının daha bir səbəbi üzə çıxır...



"Oliqarxqeyt işi"ndə növbəti sensasiya - yeni həbslər başladı

Beynəlxalq Bankdan 30 milyon dollar kredit götürən Mingəçevir "İzolit" ASC-nin rəhbəri Mehman Mehdiyev həbs olunub; Cahangir Hacıyevin guya bağışlanıldığı barədə yaratmaq istədiyi rəy baş tutmayıb; kredit götürmüş 7400 nəfərin ölkədən çıxışına qadağa qoyulub

Müdafiə naziri cəbhə xəttində mühüm tapşırıqlar verdi
yazısı səh.13-də

Mehmet Şahin: "PKK deyir ki, ABŞ kürdləri satdı..."
yazısı səh.10-də

Xədicə İsmayılovanın məhkəməsi başladı
yazısı səh.12-də



Mikayil Cabbarov

Nazirdən pullu təhsil alan tələbələrə təqaüd vədi...

Azərbaycanda tələbələrə təqaüd tələbəninin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir. Bunu ANS telekanalına müsahibəsində Azərbaycanın təhsil naziri Mikayil Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycanda dövlət sifarişli ilə təhsil alan tələbə 4 il ərzində pulsuz oxumaqla yanaşı, həm də dövlətdən təqaüd alır.

Pullu, yeni ödənişli təhsil alan isə bu təqaüdü ala bilmir: "Biz bu sistemi rəqabət mühiti üçün ədalətli sistem hesab edirik. Onların hər ikisi eyni vəziyyətdə olmalıdır və təqaüd tələbəninin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir".

M.Cabbarovun sözlərinə görə, "dövlət sifarişli" təhsil el arasında "pulsuz təhsil" də deyilir.

Əslində isə bu, pulsuz deyil, pullu təhsildir. Sadəcə olaraq, bu təhsilin qorunmasını dövlət qrant kimi ödəyir: "Mən təbii olaraq, bu sistemin qorunmasını tərəfdarıyam. Lakin biz bir məsələdə artıq islahata başlamışıq".

Dərman bazarında yeniliklər olacaq



Sentyabrın 15-dən dərmanlar yeni qiymətlərlə satılacaq. Yeniliklərdən biri də resept blankının tətbiqi ilə bağlıdır. Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat verilib.

İqtisadiyyat və Sənaye Nazirliyi isə dərmanların qiymətinin üzərində göstərilməsi üçün yeni qaydaları təsdiqləyib.

Nazirlikdən verilən məlumata görə, Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası"na uyğun olaraq, "Dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadığı, qiymətlərin göstərilməsinin digər üsullar" təsdiq edilib.

Bu üsullara əsasən, qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş dərman vasitələrinin pərakəndə satış qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadığı, seçimdən asılı olaraq, qiymətlər sənaye printeri vasitəsilə çap olunmaqla, qiymət kağızı yapışdırmaqla və ya ştampt vasitəsilə vurmaqla göstərilməlidir.

Dərman vasitəsinin pərakəndə satış qiyməti onun üzərinə topdansatış əcazılıq müəssisəsinə mədaxil edilməzdən əvvəl istehsalçı və ya onun səlahiyyətli nümayəndəsi, dərman vasitəsinin qiymətində dəyişiklik baş verdikdə isə onun mülkiyyətçisi tərəfindən vurulmalıdır. Aptek təşkilatı topdansatış əcazılıq müəssisəsində daxil olmuş dərman vasitəsinin üzərindəki qiymətin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətə uyğunluğunu yoxlamalıdır.

Bu üsullardan istifadə edilməklə dərman vasitəsinin üzərində qiymət göstərilən zaman qiymətin aydın oxunması təmin edilməli, dərman vasitəsinin istehsal və son istifadə tarixlərinin üzərinə ötürülməsinə, eləcə də istehlakçı tərəfindən dərman vasitəsi barədə məlumatların oxunmasının vizual məhdudlaşdırılmasına yol verilməməlidir.

"Elm" tədris mərkəzi MAGIC LANGUAGES

- Ali məktəblər xarici dillər
- kompyuter kursları
- Magistratura - dövlət qulluğu - məntiq
- 1.C. mühasibat - anbar - bank işi
- Məktəbdə qədər həftədə 5 dəfə
- Sürücülük kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftçilər» metrosu 40 mert. R.Rüstəmov-44
Tel./Faks: (012)421-10-46; (012)323-55-21; (055)660-60-95;
Ünvan: 2. «İnşaatçılar» metrosu 60 metr. «İran» klinikasının yanı
Tel./Faks: (012) 434-88-28; 408-44-74; (055) 660-07-05

Prezident istiqrazlarla bağlı fərman imzaladı

Prezident İlham Əliyev "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri" təsdiq edilsin.

Nazirlər Kabinetinə bu fərmanla təsdiq olunmuş "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri"ne uyğun olaraq "Aqrarkredit" QSC tərəfindən emissiya edilən istiqrazlara dövlət zəmanətinin verilməsini təmin etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Maliyyə Nazirliyinə isə bu fərmanda göstərilən istiqrazların mərhələli şəkildə həyata keçirilən emissiyasının və qiymətli kağızlar bazarında yerləşdirilməsinin nəticələri, həmçinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin maliyyə durumunun sağlamlaşdırılması və idarə



edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, eləcə də bank tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması və problemlə aktivlərin idarə edilməsi vəziyyəti barədə Azərbaycan Prezidentinə mütəmadi məlumat vermək tapşırılıb.

Qeyd edək ki, dövlət başçısının 15 iyul tarixli fərmanı ilə Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankına on beş gün müddətində "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus problemlə aktivləri müəyyən etmələri və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra -

"Aqrarkredit" QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görmələri tapşırılıb.

Bu fərmanda nəzərdə tutulmuş aktivlərin "Aqrarkredit" QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının "Aqrarkredit" QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir; "Aqrarkredit" QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclarına limitinin məbləğində nəzərə alınır.

Azərbaycanda pul bazası son bir ayda 2 faiz azalıb

Azərbaycanda pul bazasının ümumi həcmi cari ilin iyulun 1-nə 7 806 mln. manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 177,7 mln. manat və ya 2,2% azdır.

Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Qeyd edək ki, bu il yalnız bir dəfə, may ayında artan pul bazası yenidən mənfə dinamikaya nümayiş edib.

Xatırladaq ki, pul bazasında azalma (may ayı nəzərə alınmadan) bu il mütəmadi olaraq baş verib və ilin əvvəlindən iyulun 1-nə qədər ümumi azalma 4 060,9 mln. manat və ya 34,2% təşkil edib.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

Xalq artisti Muxtar Maniyev reanimasiyaya düşdü

Azərbaycanın xalq artisti Muxtar Maniyevin səhhəti pisləşib. M.Maniyevin həyat yoldaşı Nəsimə Maniyevanın APA-ya verdiyi məlumata görə, avqustun 6-da xalq artistinin səhhəti kəskin pisləşib və onu Elmi-Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriblər: "Muxtar hazırda reanimasiyada həkim nəzarəti altında müalicə alır. Çoxdan idi səhhətindən ciddi şikayəti olmurdu, özünü yaxşı hiss edirdi. Dünən vəziyyəti birdən-birə kəskin pisləşdi. Qorxduq ki, onu itirək, şükür Allaha, vəziyyətdən birtəhər çıxara bildilər".



Muxtar Maniyev

N.Maniyeva əlavə edib ki, aktyorun səhhəti ilə bağlı əlaqədar yerlərə məlumat verilib, müalicənin nəticəsindən asılı olaraq, həkimlər məsləhət bilsələr, M. Maniyevi sabah palataya köçürəcəklər: "Xəstəxanada bizə hər cür diqqət göstərilir. Həkimlər Muxtarın sənətini yüksək qiymətləndirirlər, ona görə qulluğunda yaxşı dayanırlar. "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov xəstəxananın baş həkimi ilə danışıb, baş həkim də arxayın edib ki, əllərindən gələn köməliyi edəcəklər".

Qeyd edək ki, M.Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir.

DYP-dən sürücülərə sms-lə xəbərdarlıq göndərilir

Ölkədə yol qəzaları günbəgün artır. Statistika onu deməyə əsas verir ki, qəzaların böyük əksəriyyəti sərxoş sürücülərin sükan arxasına keçməsi səbəbindən baş verir. Dövlət Yol Polisi sms xəbərdarlıq yollamaqla sərxoş sürücüləri sükan arxasına keçməkdən çəkinməyə çağırır.

Həmin sms-də deyilir: "Hörmətli sürücü!

Əgər spirtli içki qəbul etmişinizsə, heç bir halda avtomobili idarə etməyin. Az miqdarda spirtli içki də sevincinizi kədəre çevirə bilər. Unutmayın ki, sükan arxasında sərxoş vəziyyətdə əyləşməklə özünüzdən və başqalarından həyatınıza qəsd etmiş olursunuz. Sonradan ömür boyu peşmançılıq çəkməkdənsə bu səhvə yol verməməyə çalışın. İçkilisənə sükanı unut, ayıq olana etibar et, insan həyatı daha önəmlidir! Yol Polisi"

□ E.MƏMMƏDƏLİYEV

HÖRMƏTLİ SÜRÜCÜ!
Eger spirtli içki qəbul etmişinizsə, heç bir halda avtomobili idarə etməyin. AZ MIQDARDA SPİRTLİ İÇKİ DƏ SEVİNCİNİZİ KƏDƏRƏ ÇEVİRƏ BİLƏR. Unutmayın ki, sükan arxasında sərxoş vəziyyətdə əyləşməklə özünüzdən və başqalarından həyatınıza qəsd etmiş olursunuz. Sonradan ömür boyu peşmançılıq çəkməkdənsə bu səhvə yol verməməyə çalışın. İçkilisənə sükanı unut, ayıq olana etibar et, insan həyatı daha önəmlidir!
Yol Polisi



QHT Şurasının dəstəyi ilə Almaniyada Azərbaycan mədəniyyəti təbliğ edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət

Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Resurs" Gənclərin İnkişafı İctimai Birliyinin Almaniyada həyata keçirdiyi "Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği və tanıtılması" layihəsinin icrası başa çatıb.

Layihə Azərbaycan həqiqətlərinin, mədəniyyətimizin tərkib hissəsi olan musiqi və ədəbiyyat nümunələrinin Almaniyanın Duysburq şəhərində təbliği, ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısından bəhs edir.

"Resurs" GLİB layihə çərçivəsində muğam konsertləri, Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş dəyirmi masalar təşkil edib, azərbaycanlı və türk icmalarının nümayəndələri ilə görüşlər keçirib. Eyni zamanda mədəniyyət və incəsənətimizdən bəhs edən buklet, flyer, təqvim və digər çap materialları vətəndaşlara paylanıb.

Keçirilən tədbirlərdə mədəniyyət vasitəsilə müasir Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlərin təbliği, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi haqqında obyektiv məlumatların alman ictimaiyyətinə çatdırılması, iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi baxımından layihənin əhəmiyyəti vurğulanıb.

Bakıda fəhlə evin damından yığılaraq ölüb

Bakıda fəhlə faciəli şəkildə ölüb. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Məhəmmədli qəsəbəsində qeydə alınıb. Zabrat qəsəbə sakinini, 1986-cı il təvəllüdü Vüsal Bəylər oğlu Əliyev tikilməkdə olan iki mərtəbəli binanın damından yıxılıb. Nəticədə o, aldığı xəsarətdən yerində keçib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılıb.



**Yazarımız
Tofiq
Yaqubluya
Azadlıq!**

Bir neçə gün əvvəl "Yeni Müsavat" Bakıda erməni tərəfindən evi əlindən alınan ölkə vətəndaşından yazmışdı. Evi əlindən alınan Snequrenko Aleksey Petroviç üç ildir küçələrdədir. Onun Xətai rayonu, Telnov küçəsində, 18 saylı evdə yerləşən 99 saylı mənzilini erməni Makarov Yakov Alekseyeviç "yağmalayıb".

Şikayətinin sözlərinə görə, Makarov Yakov Alekseyeviç sonradan soyadını dəyişib: "Əsl soyadı Simonyan idi". Şikayətçi bildirir ki, erməni əsilli bu adam istədiyi vaxt ölkə sərhədlərini rahatlıqla keçə bilir, Bakıya gəlir-gedir. Maraqlıdır, Simonyanın və onun kimi soyadını dəyişmiş neçə-neçə erməninin Azərbaycan sərhədlərini keçməsi, onların ölkədə hərəkəti nəzarətdə saxlanılırmı? Aidiyyəti qurumlar bu tip məsələlərdən xəbərdardırmı? Onların nəzarəti təhlükəsizlik məsələsidirmi? Ekspertlər bu tip olaylardan dolayı, narahatlıqlarını bildirirlər.

Ekspert Ərəstun Oruçlu məsələ ilə bağlı müsavvat.com-a açıqlamasında bildirib ki, bu cür məsələlərə nəzarət olunub-olunmadığı dəqiq deyil: "Ancaq bu cür məsələlər, faktlar mütləq nəzarətdə saxlanılmalıdır. Mütləq bu cür gediş-gelişlərə nəzarət edilməlidir, o adamlar izlənilməlidir. Mütləq onların fəaliyyətinə göz qoyulmalıdır. Söhbət burada təkəcə etnik mənsubiyyətdən getmir. Söhbət bundan gedir ki, adam sənədini, soyadını, milliyyətini dəyişirsə, bu, artıq şübhəli suallar doğurur.

Azərbaycan sərhədlərini rahat şəkildə keçən ermənilər...

Düşmən millətin təmsilçiləri soyadını dəyişib ölkəmizə soxulur; **Ərəstun Oruçlu: "Bu tip adamların dövlət üçün təhlükəsi ola bilər"**



Ərəstun Oruçlu

Onun nə məqsədi var bunu etməkdə? Həqiqətəni bu məqsəd elə Azərbaycana gəlib-gətməkdir? O ki qaldı Azərbaycan məhkəməsinin bu faktları bilib-bilə onun xeyrinə qərar çıxarmasına, bura

reallığı var. Dövlət, hakimiyyət orqanları isə düşünürəm ki, belə insanları nəzarətdə saxlamalıdır. Saxlayırmı, deyə bilmərəm. Bu gün ölkənin təhlükəsizlik, polis orqanları daha çox siyasi fəalları, vətəndaş cəmiyyəti nümayəndələrini, müxalifət nümayəndələrini nəzarətdə saxlamaqla məşğuldur. Başları qarışdıqından, belə faktları diqqətdən yayındırırlar".

Ə.Oruçlunun sözlərinə görə, erməni əsilli insanların, xüsusən şəxsiyyəti dəyişdirilmiş şəxslərin ölkəyə sız-sız gəlib-gətməsi təhlükə yaradır: "Risk var. Əgər adam soyadını dəyişirsə və müntəzəm gəlib-gəlirsə, bu, artıq suallar


doğurmaldır. Mən hesab edirəm ki, belə adamlardan istifadə olunur. Çox detallara vara bilməyəcəm, hələ şəxsən mənim öz işlədiyim dövrdə, 1990-cı illərdə belə hallar olub. Müəyyən şəxslər pasportunu dəyişərək rus soyadı ilə rahat şəkildə Bakıya gəlib-gədə bilir-dilər. O cümlədən kəşfiyyət xarakterli məlumatlar toplayırdılar. Ona görə də bu cür insanlar nəzarətdə saxlanılmalı-

dır, mütləq öyrənilməlidir. Bu tip adamların dövlət üçün təhlükəsi ola bilər".

Qeyd edək ki, Snequrenko Petroviç evini geri almaq üçün məhkəməyə üz tutub. Hazırda iş Apelyasiya Məhkəməsinədir: "Avqustun 11-də məhkəmə olacaq. Sədr İman Nağıyev, hakim Vüqar Həsənovdur. Məhkəmədən ədalətli qərar, ədalətin bərpa olunmasını gözləyirəm. 65 yaşda küçələrdə qalır, soyuq payız gəlir. Bu qanunsuzluğa göz yummasınlar. Erməni Makarov evi anasının adına keçirib. Bu evin mənim olması ilə bağlı nə qədər sübutlar var".

□ **Röya RƏFİYEVA**

Lavrov-Kalantarovun qorxulu sərgüzəştləri



Zahid SƏFƏROĞLU
zsafaroglu@gmail.com

Belə məlum olur ki, Azərbaycan, obrazlı yazsaq, beş barmağının beşini də bal edib Rusiyanın ağzına soxsa, xeyri olmayacaq, Kremlin ağzı yenə dada gəlməyəcək, ölkəmizə münasibəti yaxşıya dəyişməyəcək.

Belə bir qənaəti möhkəmləndirən yeni ilginc bir fakt ortaya çıxıb. Demə, Rusiya Xarici İşlər Nazirliyinin açar postları başda Tiflis ermənisi Sergey Lavrov (əsl фамилиясы Kalantarov) olmaqla ermənilər tərəfindən zəbt edilib. Qəzetimizdə, onun rusdilli elektron versiyasında bu barədə ətraflı danışılır.

Qeyd edilir ki, Lavrovun 2004-cü ildə - Putin dönməndə Rusiya xarici siyasət iradəsinə başçı təyin edilməsi ilə Rusiya erməniləri üçün əsl "intibah dövrü" başlayıb - ermənilər nazir soydaşının yüngül əli ilə qısa müddətdə quruma axışib, orada əməli-başlı kök atıblar.

Rusiyanın əhalisinin yarısı azərbaycanlı olan İrana başqa bir Tiflis ermənisi Levan Caqaryanın səfir göndərilməsi də (hələ də orada işləyir) məhz Lavrovun xeyir-duası ilə baş tutubmuş. Caqaryanla eyni status daşımış azərbaycanlı diplomat Əli Mustafabəylini isə Lavrov (Kalantarov), sadəcə olaraq, İsfahana baş konsul göndərib.

İndi o boyda dövlətin - Minsk Qrupunun üç həmsədr ölkəsindən birinin xarici siyasətini müəyyənləşdirən belə birisindən Qarabağ məsələsində ədalət, obyektivlik, nə bilim, münaqişənin həllini intensivləşdirməsini gözləmək mümkündür, ümumiyyətlə, onun Azərbaycana səmimi münasibətdə olduğuna inanmaq olarmı?

Təbii ki, yox. Nə olur-olsun, erməni ermənidir və həlledici anda Lavrovun (Kalantarovun) erməni damarı mütləq tutacaq və qərarı ermənilərin xeyrinə verəcək. Tərs kimi 11 ildir bu postda olan Lavrov rəsmi Moskvanın inam-etimadını qazanmağı bacarıb. Əks halda, 2012-ci ildə hakimiyyət olimpinə təzədən qayıdan Putin onu öz postunda saxlamazdı. Demək, hər şeydən xəbərdar olan KQB zabiti XİN-də ermənilərin meydan sulamasının da fərqindədir və buna tam normal baxır.

Artıq qəti şübhə yox ki, Rusiya prezidentinin həm saxta erməni soyqırımının 100 illiyi ilə bağlı aprelin 24-də İrəvana getmək qərarı verməsi - hansı ki, haqlı olaraq Türkiyədə qəzəb doğurmuşdu, - həm də "Türk axını" kimi iki ölkəni yaxınlaşdıracaq böyük bir layihənin fiasko olmasında bu alimin həlledici rolu olub (*Məqalələrin rus və Azərbaycan versiyalarını oxuyanlar buna bir daha əminlik hasil edəcəklər*).

Qarabağ məsələsində Moskva tərəfdən illərdir heç bir irəliləyişin olmamasının mühüm və birinci səbəbi də əslində budur. Diqqət edin, neçə vaxtdır rəsmi Bakı Qərblə münasibətlərini riskə salaraq Rusiyaya bir-birinin ardınca reveranslar edir, mesajlar göndərir, Kremlin ayağını tapdayacaq yüngül bir ehtiyatsızlıqdan belə qaçır, hətta aydın şəkildə işarə vurur ki, Kreml Dağlıq Qarabağ, işğal məsələsində ermənilərə təzyiq edib irəliləyişə nail olsun, o zaman Azərbaycan Avrasiya İttifaqına da qoşula bilər, di gəl ki, daşdan səs çıxır, Rusiyadan çıxmır, əvəzində "Avrasiya Hərəkatı" kimi Azərbaycana qarşı yeni, şantaj xarakterli təhdidlər peyda olur - əlbəttə ki, Sergey Kalantarovun ofisindən aparılan anti-Azərbaycan kampaniyası sayəsində, onun Putinə ciddi təzyiq göstərməsinin nəticəsi olaraq...

Odur ki, Azərbaycan son faktları da saya salmaqla öz başına çarə qılmaq haqda daha dərinləndirilməli, götür-qoy etməlidir. İlk növbədə də Rusiyada keyfiyyətli lobbı fəaliyyətini gücləndirmək haqda fikirləşməyə gərək var. Rusiyanın xarici siyasətinə erməni amilinin rolu vaxtında zərərlişdirilməlidir, əks təqdirdə...

... Əks təqdirdə, Azərbaycanın özünü zərərsizləşdirəcəklər - bir dövlət kimi.

Mərkəzi Bank çıxarılan əmanətlərin məbləğini gizlədir

"Statistik məlumatların açıqlanması yenə də gecikir, bu, çox səhv və zərərli yanaşmadır"

Mərkəzi Bank statistik məlumatların açıqlanmasını yenə də gecikdirir. Artıq ikinci aydır ki, Mərkəzi Bank bank sektoru üzrə statistik məlumatları açıqlamır. Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, adətən ay başlayan kimi məlumatlar açıqlanmalı olsa da, buna əməl edilmir: "Maraqlıdır ki, Mərkəzi Bankın özünün təsdiq etdiyi "Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat"ın 4.1-ci bəndinə əsasən banklar hər ayın ilk 10 iş gününü ərzində bütün statistik məlumatları Mərkəzi Banka təqdim edir.

Özü də elektron formada. Buna görə də bu məlumatla-



rın bütün bank sistemi üzrə birləşdirilib icmallaşdırılmasına Mərkəzi Bankın uzağı bir neçə gün vaxtı gedir. Buna baxmayaraq, Mərkəzi Bank bu məlumatları gec açıqlayır. Adətən növbəti ayın əvvəlində. Məsələn, aprel ayı üzrə

məlumatlar iyunun ilk günlərində açıqlanıb. Halbuki bu məlumatlar artıq mayın ortasında Mərkəzi Bankın sərəncamında olub. Açıqlama niyə gecikir? Axı bu, statistikadır. Nəyi gözləyirlər? Bəlkə rəqəmlər xoşlarına gəlmi? Mə-

sələ, Mərkəzi Bankın əvvəlki açıqlamalarına görə, əmanətçilər banklardan mart ayı ərzində 151, aprel ayı ərzində 64, may ayı ərzində isə 116 milyon manatdan artıq əmanət çıxarıblar. Bəs görəsən, iyun ayı ərzində nə qədər əmanət çıxarılib? Bəlkə Mərkəzi Bankın həmin rəqəmdən xoşu gəlmir, ona görə də məlumatları açıqlamır? Əslində bu, çox səhv və zərərli yanaşmadır. Çünki onsuz da Mərkəzi Bankın əvvəlki açıqlamalarına da tam etibar yox idi. Bundan sonra isə heç olmayacaq. Statistik məlumatların açıqlanması bu qədər gecikirsə, necə inanaq ki, açıqlamadan əvvəl onlara "əl gəzdirmirlər"? Əmanətçilər bundan sonra banklara necə etibar etsinlər? Xüsusən bankların bir-bir çökdüyü son dövrdə..."

Qeyd edək ki, əmanətçilər pullarını kütləvi şəkildə banklardan geri çəkirlər. Banklarla bağlı devalvasiyadan sonra yaranan durum vətəndaşları risklərdən çəkindirir. Ekspertlərə görə, artıq vətəndaşlar banklara əmanətlərini etibar etmir və əmanətlərini götürürlər.

□ **RÖYA**



Bakının Sabunçu qəsəbəsinin sakinləri ölüm təhlükəsi ilə üz-üzə qalıblar. Bu haqda musavat.com-a müraciət edən şikayətçilərin özləri deyiblər. Məsələ ondadır ki, neft quyularının bol olduğu ərazidə məskunlaşmış sakinlər yaxınlıqda tikiləcək mərmər sexinə görə narahatdırlar. Onların sözlərinə görə, yeni sex hər cəhətdən onların sağlamlığına əsl təhlükə yaradacaq. Bundan əlavə, sexin tikintisi başlayan zaman sakinlərə ərazidə park salınacağı vədi verilsə də, sonra məlum olub ki, bu yolla onları aldadıblar.

Məsələ ilə yaxından tanış olmaq üçün adıçəkilən əraziyə baş çəkdik. Deyənlər doğru idi. Ərazi hasara alınmışdı və tikinti işləri aparılırdı. Əgər burada həqiqətən də mərmər sexi tikiləcəksə, bu, həmin ərazinin düz yaxınlığında yerləşən evlərdə yaşayan ailələr üçün faciə deməkdir. Çünki yonulan daşların toz-dumanı belə, ətraf əhalinin ağır xəstə-

liklərə düşər olması üçün bəs edər.

Sakinlər də deyir ki, sex insanların sağlamlığına böyük təhlükə törədəcək: "Yaşadığımız Sabunçu qəsəbəsində 2 hektar yer var. Camaatla imza toplayaraq burada bir park tikilməsini istədik. Ancaq indi park yerinə, mərmər sexi tikirlər. Biz sağlamlıq üçün, təmiz hava üçün yaşillıq istədik, on-

Sabunçu sakinləri ölüm təhlükəsi ilə üz-üzə

Narazılıqlara baxmayaraq, icra başçısı qəsəbənin içində mərmər sexinin tikintisini davam etdirir; əhali ciddi narahatdır...

lar isə bizi ölümə aparan sex tikirlər. Mərmər tozu havaya buraxılarda bir çox xroniki xəstəliklərə səbəb olacaq. Tozun tərkibində müxtəlif canlı mikroorqanizmlər var ki, onlar orqanizmə düşdükdən sonra fəaliyyətini davam etdirib, zərərli maddələr istehsal edirlər. Nəticədə müxtəlif allergiyalar, bronxial astma yaranır, insanın oynaq, böyrək, mədəaltı vəz, ürək və tənəffüs orqanlarını sıradan çıxır".

Şikayətçilər bir daha sexin qəsəbənin içində tikilməsinə qəti etiraz etdiklərini bildirdilər: "İki dəfə Fövqəladə Hallar Nazirliyindən gəlib dirəkləri sökdürüb, yerə qoydular. Amma buna baxmayaraq, tikinti sürətlə davam edir. Bütün dünyada belə sexləri şəhərdən kənar, bizdə isə düz gəlib qəsəbənin içində tikirlər. 56 min əhalisi olan qəsəbədə idman zalı, musiqi məktəbi, parkımız, yollarda işıq dirəkləri yoxdur. İndi təsəvvür edin, qış aylarında o yolu biz necə gedib gəlirik. Yol çəkildi, səki tikilmədi, yollar işıqlandırılmadı".

Şikayətçi sakinlər ərazidə hər an partlayış ola biləcəyini də deyirlər: "Hasara alınmış o

ərazidə quyular var idi. Həmin quyulardan qaz çıxırdı. Neftin boruları var idi ki, onlar da betonun altında qaldı. 5 iri həcmli dəmir quyulara qazın dolduruldu. O quyular ona görə qoyulmuşdu ki, zərərli qazlar bayıra çıxsın, neft çıxarılanda fəsadlar törətməsin. İndi o quyular bağlanıb. O qaz haradansa mütləq çıxmalıdır. O qaz yumşaq yer tapan kimi təkrar çıxacaq. Kimin evini dağıdacaq bilmirik. Sonra da deyəcəklər ki, "Qısa qapanmadan yanğın oldu". Neftin ərazisində belə tikililər olmaz. Bir neçə müddətdən sonra o qaz harada yumşalmış torpaq tapsa, oradan da çıxacaq. Bu ərazidə partlayışlar başlayacaq. Zıyan yenə kasıb camaata dəyəcək. Daşı-daş üstünə qoyan kimi 3-4 "Niva" birdən gəlib tökülür, sökülür gedirlər. Amma bu məsələyə baxan yoxdur".

Sakinlərdən əldə etdiyimiz məlumatlara görə, məlum sexin sahibi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdir. Buna görə də tikintinin qarşısını heç kim ala bilmir. O, öz səlahiyyətindən istifadə edərək, tikintini davam etdirir.

□ **Məhəmməd TÜRKMƏN**
Fotolar müəllifindir



Bakı yollarında qırğın statistikası: 133 ölü, 538 yaralı...

Statistikanın arxasında duran aşkar və gizli səbəblər- ekspert təhlili

2015-ci ilin əvvəlindən bu günə kimi Bakı yollarında baş verən qəzalarda 133 nəfər həlak olub. Bu məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin icimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov mətbuata açıqlamasında bildirib. DYP rəsmisi bildirib ki, bu ilin əvvəlindən bu günə kimi Bakı şəhərində 466 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 133 nəfər həlak olub, 538 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təbii ki, bu, sadəcə, statistika deyil. Bu statistikanın arxasında həm də ailə başçısını, əzizlərini itirən minlərlə insan dayanır. Eyni zamanda ömrünün qalan hissəsini bəlkə də fiziki qüsurlu, sağlamlıq imkanlarını itirmiş, ən pis halda yatağa məhkum şəraitdə keçirməyə məcbur olan insanlar... Lakin cavab gözləyən suallar çoxdur. Yol-nəqliyyat hadisələrinin əsas səbəbləri nələrdir? Sürücü, piyada məsuliyyətsizliyi və yüksək sürətlə yanaşı yol infrastrukturundakı problemlər qəzaların baş verməsində nə dərəcədə rol oynayır?

"Yeni Müsavat"ın suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert

Ərşad Hüseynov bildirdi ki, Azərbaycanda qəzaların səbəbləri araşdırılarkən yol şəraiti ilə bağlı amillər gözdə tutulmalıdır: "Qəzaların baş vermə səbəbləri əsasən 4 amillə bağlıdır. Birinci insan amili gəlir, daha sonra nəqliyyat, yol infrastrukturunu və təbiət amili, yeni hava şəraiti. İstənilən yol-nəqliyyat hadisəsi qiymətləndiriləndə bu amillərin hər biri nəzərə alınmalıdır. Ancaq bunların hamısının başında insan amili durur. Nəqliyyat vasitəsini seçən də, onun saz vəziyyətində olmasına nəzarət edən də, yol infrastrukturunu tənzimləyən də, hava şəraiti uyğun davranış tərzini seçən də insandır.



Maraqlı bir fakt odur ki, Almaniyaya kimi yol infrastrukturunu ən yüksək səviyyədə olan ölkədə yol-nəqliyyat hadisələrinin 8-10 faizinin səbəbi kimi yol şəraitinin pis olması göstərilir.

Ancaq Azərbaycanda avtomobil qəzalarında səbəb kimi yol şəraiti ilə bağlı rəsmi statistika sıfırdır. Hər şeyin günahı sürücüdür axırlar, nadir hallarda səbəb ki-

mi hava şəraiti göstərilir".

Ekspertin sözlərinə görə, istər Bakıda, istərsə də regionlarda yol şəraiti ilə bağlı "n" qədar problem var: "Yolun texniki göstəriciləri, eni, radius, dönüşü, yol ətrafında qoyulan təhlükəsizliklə bağlı elementlər, yon nişanları, svetaforlar və sair bir çox hallarda standartlara uyğun deyil. Bu məsələlərin

köklü şəkildə həll edilməsi üçün hər hansı işlər görülmür. Yol şəraitinə gəlincə, bir çox hallarda görsən ki, təzə istismara verilmiş yol artıq bərhad vəziyyətdədir. Bizim yol-nəqliyyat məsələləri ilə bağlı qanunvericilik də bu problemlərin artmasına rəvac verir. Dünyanın bir çox ölkələrində, hətta MDB ölkələrində hər hansı hadisə ilə bağlı sürücülərin məsuliyyəti ilə yanaşı, yon infrastrukturunu təmin etməli olan şəxslərin də məsuliyyəti var. Çünki bir çox hallarda qəzalar məhz həmin şəxslərin məsuliyyətsizliyi səbəbindən baş verir. Məsələn, təmir məqsədilə yolun ortasına bir maşın daş töküüb, heç bir xəbərdarlıq nişanı da qoymurlar. Gecə saatlarında da hansısa sürücü gəlib həmin daş yığınının dəyib qəza törədir. Ancaq yolda həmin vəziyyəti yaranan şəxslər deyil, yenə də sürücü məsuliyyətə cəlb edilməsi mexanizmi yoxdur".

Ərşad Hüseynov onu da bildirdi ki, regionlara gedən yollarda da problem çoxdur və bu da qəzaların statistikasının artmasına səbəb olur: "Yaxın bir neçə ayda Bakı-Quba yolunda silsilə şəklində ağır qəzalar baş verir. Ağır qəzaların baş verməsində birbaşa olaraq Bakı-Quba-Rusiya sərhədi yolundakı texniki problemlər rol oynayır. Lakin qəzalarda yolun müəyyən sahələrinin bərhad vəziyyətdə olması faktı qeydə alınmır. Yol qə-

zalarının sayını azaltmaq üçün qəzalara səbəb olan amillərin statistikasını hazırlanmalı, təhlillər aparılmalı və bu təhlillər əsasında problemlər aradan qaldırılmalıdır. Dünya standartlarına görə, əgər pambıq tarlasının arasından keçən sahədən belə yol məqsədilə sürücülər istifadə edirsə, həmin ərazidə yol nişanları qoyulmalıdır. Azərbaycanda isə əsas yoldan bir qədər kənar yollarda ümumiyyətlə yol nişanları yoxdur".

İnsanların köhnə, istifadə müddəti bitmiş və təhlükəsizlik göstəriciləri olmayan avtomobillərdən istifadəsinə də toxunan ekspert, belə hallarda qəzaların ölüm və ağır xəsarətlə nəticələnməsinin qaçılmaz olduğunu vurğuladı: "İkinci bir məsələ avtomobillərin texniki-təhlükəsizlik göstəriciləridir. Qəzalar zamanı ucuz, təhlükəsizlik standartları minimum olan köhnə avtomobillərdəki sürücü və səmərəli daha çox ziyan çəkir. Nisbətən bahalı, komfortlu, təhlükəsizlik yastıqları olan avtomobillərdəki adamlar az zərər çəkirlər. Bu sahədə insanların avtomobili istismar anlayışı digər millətlərdən fərqlidir, sürücülər köhnəlmiş avtomobillərlə vidalaşa bilmirlər. Avtomobillər ayaqqabı kimi bir əşyadır. O köhnəlsə, istifadəyə yaramırsa atılmalıdır. Bizdə isə insanlar ən köhnə avtomobillə belə yola çıxmağa risk edirlər".

□ **Nərgiz LİFTİYEVA**

Beynəlxalq Bankdan milyardlarla manat vəsaitin kredit adı ilə alınaraq mənimlənməsi faktı ilə bağlı başlanan "Oliqarxqeyt işi" yenidən gündəmin aktual mövzusunə çevrilib. Son vaxtlar ictimaiyyət arasında görünməyə başlayan Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin iqtidarda guya bağışlanıldığı barədə yaratmaq istədiyi rəy baş tutmayıb.

Belə ki, onun adamlarının idarə etdiyi "Bank Technique"yə qaydacağı və yenidən bank sistemində söz sahibi ola biləcəyi ilə bağlı yayılan informasiyalar təsdiqini tapmayıb. Əksinə, indi "Bank Technique" də Beynəlxalq Bankın aqibətini yaşayır. Xəbərlərə görə, bank yaxın vaxtlarda maliyyə durumu ağır olan digər banklarla birləşdiriləcək. C.Hacıyevin bağışlanılmadığını bankın pullarını payladığı oliqarxlarla bağlı istintaqın yenidən sərt tədbirlərə əl atması da sübut edir.

Xəbər verildiyi kimi, bir neçə gün öncə iş adamı Hacı İbrahim Nehrəmli yenidən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Bankdan götürüldüyü 450 milyon manatın müəyyən hissəsini qeyri-real layihəni reallaşdırmaq adı ilə "Xəzər Adaları" meqaprojesində təcridi, böyük hissəsini də xaricdə biznesə, dəbdəbəli maşınlarla, təyyarəyə xərclədiyi deyilən İ.Nehrəmli sorğu-sualdan sonra buraxılırsa da, onun ölkədən çıxmasına qoyulan qadağa götürülməyib. Məlumat görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında hazırda 20-yə yaxın sahibkar saxlanılır. Onların bəzilərinə geniş ictimaiyyət tanınır və bu səbəbdən də bəzələndirən informasiya yayılır.

Saxlanılanların 50 milyon dollardan 340 milyon dollara qədər kredit öhdəliyi var. Ümumiyyətlə, üç aydan artıqdır ki, başlayan və yalnız Avropa Oyunları zamanı nisbətən ikinci plana keçən bu işlə bağlı istintaqda yüzlərlə şəxsin dindirildiyi, 100-ə yaxın adam haqda həbs-qətimkan tədbiri seçildiyi də gələcək məlumatlar sırasındadır.

Azpolitika.info-nun məlumatına görə, Beynəlxalq Bankdan



"Oliqarxqeyt işi"ndə növbəti sensasiya - yeni həbslər başladı

Beynəlxalq Bankdan 30 milyon dollar kredit götürən Mingəçevir "İzolit" ASC İdarə Heyətinin sədri Mehman Mehdiyev həbs olunub; Cahangir Hacıyevin guya bağışlanıldığı barədə yaratmaq istədiyi rəy baş tutmayıb; kredit götürmüş 7400 nəfərin ölkədən çıxışına qadağa qoyulub

kredit alan hər kəs tədqiqatə cəlb edilib. Bu məqsədlə Beynəlxalq Bankdan kredit götürmüş 7400 nəfərin ölkədən çıxışına qadağa qoyulub. Ölkədən çıxışına qadağa qoyulanlar arasında Beynəlxalq Bankdan götürüldüyü kreditləri vaxtında ödəməyən və ya aylıq ödənişləri gecikdirənlərlə yanaşı, vaxtla kredit alıb qaytaranların da adları var. Məlumat görə, bu şəxslərin siyahısı istintaqa Beynəlxalq Bankın rəhbərliyi tərəfindən verilib. Qeyd edək ki, bu həftə DİN "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin prezidenti və "Yüksəliş naminə" qəzetinin baş redaktoru Elçin Məmmədovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması ilə bağlı məlumat yayılıb. DİN bəyan edib ki, E.Məmmədovun polisə dəvət olunması və ölkədən çıxışına məhdudlaşdırma qoyulması Beynəlxalq Bankdan götürüldüyü və ödəmədiyi pul krediti ilə bağlıdır. Bankın "yoxa çıxan" milyardlarının isə təxminən

25-30 nəfərdə olduğu bildirilir.

Yeri gəlmişkən, ilkin məlumatlarda Beynəlxalq Bankdan kreditlərin həcmi 6-7 milyard manat olduğu bildirilsə də, bunun izahı verilməyib. Məsələ ondadır ki, Beynəlxalq Bankın ötən il dair hesabatına görə, vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 100 milyon manat olub. Onun 749.2 milyon manatı vaxtı keçmiş, lakin dəyərşəzəlməmiş, 77.7 milyon manatı isə dəyərşəzəlməmiş kreditlər sayılır.

Təsədüfi deyil ki, Beynəlxalq Bankın ötən ilki hesabatına görə, qaytarılma vaxtı keçmiş 1,1 milyard kreditin demək olar ki, hamısı iş adamlarına məxsusdur. Belə ki, dəyərşəzəlməmiş kreditlərin 356 milyon manatını (bu istiqamətdə olan borcun təqribən 99 faizini), dəyərşəzəlməmiş kreditlərin isə 660 milyon manatını korporativ (yəni biznes) kreditləri təşkil edirdi. Buradan aydın olur ki, Beynəlxalq Bankdan kredit götürən iş adamlarının heç

biri borcunu geri ödəməyib və belə fikri də olmayıb.

Beynəlxalq Bank işi üzrə daha bir həbs bugünlərdə həyata keçirilib. Mingəçevir "İzolit" ASC İdarə Heyətinin sədri Mehman Mehdiyev həbs olunub.

Bu barədə AzNews.az-a açıqlamasında vəkil Adəm Məmmədov məlumat verib.

Vəkilin sözlərinə görə, M.Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2 (dələduzluq) maddəsi ilə ittiham olunub: "Hazırda Baş

Azərbaycanın Fars körfəzinə çıxışı realdır mı?

Hüseynbala SƏLİMOV



Rusiya mətbuatı bu haqda yazırsa, deməli, məsələ heç də ritorik məzmun kəsb etmir, onu ciddi qəbul etmək olar... Həm də həmin mətbuat məsələnin şərh zamanı yaxınlarda İranda səfərdə olmuş Azərbaycanlı məmurlara istinad etdiyindən bu amil də onun ciddiliyini sübut edən detallardan sayıla bilər...

Bir müddət bundan əvvəl yazmışdıq ki, hətta Ermənistan da belə layihə üzərində düşünür və Rusiyalı Fars körfəzinə çıxarmaqla şirnikləndirməyə cəhd edir. Ona görə də məsələni ciddi qəbul etməli və layihəni onların əlindən, necə deyirlər, almalyıq...

Bunun üçün Azərbaycanın bütün imkanları var. Maliyyə imkanlarından danışmağa dəyməz. Düzdür, neftin davam edən ucuzlaşması bir az bədbin və tutqun proqnozlara yol açır. Amma hələ ki panika yarada biləcək hal müşahidə olunmur. Ona görə də bir çox layihələri ciddiyyə almaq mümkündür.

Bunun üçün Azərbaycanın diplomatik resursları da yetərincədir. Qərblə İran arasındakı razılaşma Azərbaycanı əlavə şərtlərdən azad etdi. Bundan əvvəl İran da, Qərb də Azərbaycan diplomatiyasını "nizamlamağa" cəhd edir və onu öz maraqları istiqamətində yönəltməyə çalışırdı - İran Azərbaycanı Qərblə əməkdaşlıq etməkdən, Qərb isə onu İranla əməkdaşlıq etməkdən çəkindirirdi...

İndi bu, yoxdur, Avropa ölkələri özləri az qala İranla əməkdaşlıq etmək və əlaqələri bərpa etmək üçün yarışa giriblər. Azərbaycan da sərbəstdir. Həm də burada bir dətala diqqət yetirmək lazımdır...

Nə qədər ki, İrana qarşı sanksiyalar vardı, nə qədər ki, Qərb ölkələri İranla əməkdaşlıq etməkdən çəkinirdilər, bəzədəsə onun Ermənistanla da əməkdaşlıq etməsini haşadüşmək olardı, çünki İranın seçim imkanı məhdud idi...

Amma indi belə deyil, İranın da seçim imkanları artıb. Azərbaycanla dost ölkə olduğunu deyən və rəsmi olaraq bir neçə dəfə Ermənistanın Azərbaycana təcavüzünü pisləyən İran bundan sonra Ermənistanla münasibətlərinə yenidən baxmalıdır, çünki indi onun dostlarının sayını başqa coğrafi resurslar hesabına artırmaq imkanları yaranıb...

Əvvəllər Azərbaycan hər dəfə qonşu İran dövlətini Ermənistanla dərin əməkdaşlıq etməkdən çəkindirir və bəzən buna nail də ola bilərdi... İndi bu iradları daha ciddi izhar etməyin əsl vaxtıdır. Güman edirik ki, bundan sonra İran da həmin iradlara daha diqqətli ola bilər...

Düşünürük ki, Rusiya ilə də problem olmamalıdır. Düzdür, Rusiya ilə münasibətlərin əsl real mənzərəsini verə biləcək qənaətlər söyləmək o qədər də asan deyil - kimi Rusiyanın Azərbaycana müdaxilə etmək istəyindən yazır, kimi də Rusiyanın Qarabağı Azərbaycana qaytaracağından bəhs edir... Bir sözlə, burada əsl xaosdur, hərə bir şey deyir, bir şey yazır. Amma bizim rəsmi şəkildə bəyan edilənlərdən, deyilənlərdən savayı əlavə bir ehtimalı gündəmə gətirmək fikrimiz yoxdur - ən azı rəsmi xəbərlərə görə iki dövlət arasında indi mövcud olan münasibətlər narahatlıq üçün ələ bir əsas yaratmır... Ona görə də Azərbaycan adı çəkilən layihə ilə Rusiyalı da şirnikləndirə bilər... Ermənistanın belə bir layihəni başlamaq üçün heç bir resursu yoxdur. Erməni siyasi elitası belə hesab edir ki, layihənin gəosiya məzmunu Rusiyaya maraqlı görünəcək və ola bilər ki, onu layihəyə vəsait ayırmağa təhrək edəcək və hətta mümkündür ki, İran və Rusiya bütün layihəni maliyyələşdirməyi öz üzərinə götürəcək. Amma bunlar xam xəyallərdir. Güman etmirik ki, Rusiya bir belə ağır yükü - layihəni maliyyələşdirməyi təkbaşına və ya İranla birlikdə öz üzərinə götürmüş olsun...

Azərbaycanın isə belə problemi yoxdur - layihə imkanlı ölkələri qorxudacaq dərəcədə də böyük məsrəflər tələb etmir. Həm də belə bir layihənin Azərbaycandan keçməklə reallaşması onun elə də baha başa gəlməyəcəyini deməyə əsas verir...

Bu vaxta qədər Azərbaycanın siyasi pressinq imkanları Ermənistanı böyük layihələrdən kənarda qoymağa yönəlmişdi və bu layihə də böyük olmağı vəd edir. Deməli, hərəkət etməyə dəyər...

Təbii ki, zaman özü hər şeyi yerbəyər edəcək. İranın sərbəstlik əldə etməsi bölgə üçün ciddi dəyişikliklər vəd edir - böyük neft və qaz hasilatçısının bazara sığrayışının mümkün nəticələrini indi hamı proqnozlaşdırmağa cəhd edir. İran rəsmiləri açıq deyir ki, sanksiyalar tam aradan qaldırılsa neftin ixracı azı iki dəfə artırılaçaq...

Sözsüz ki, bu, Azərbaycan kimi neft ixracçısı olan ölkəni də düşünməyə sövq edir. Amma gəlin bədbin olmağa...

YAP-çı deputatlar qeyri-müəyyənlilik içində

Hakim partiyanın deputatlığa namizədlər siyahısını hələ açıqlamaması çoxlarının yuxusuna haram qatıb

Hakim Yeni Azərbaycan Partiyasının 1 noyabr parlament seçkilərində irəli sürəcəyi namizədlərin siyahısı hələ ki ictimaiyyətə açıqlanmayıb. Partiyanın icra katibinin müavini Siyavuş Novruzov bu yaxınlarda "Yeni Müsavat" a açıqlamasında namizədlər siyahısının seçkilərə rəsmi start veriləndən sonra açıqlanacağını bəyan edib. Yayılan informasiyalarda isə YAP-ın deputatlığa namizədlər siyahısı ilə bağlı durumun bir az qəliz olduğu deyilir.

Bildirilir ki, siyahıya kimlərin daxil edilməsi ilə bağlı hakimiyyət daxilində fərqli mövqelər var və bu mövqelər arasında gərginlik yaşanır. Məsələn, "Azadlıq" qəzetinin YAP-dakı mənbəyə istinadən yazdığına görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədovun hərsinin öz siyahısı var. Bildirilir ki, Əli Əhmədov artıq YAP-da Paşayevlərə yaxın şəxs kimi tanınır və qəbul edilir: "Onun hazırladığı siyahıda da daha çox bu qruplaşmaya yaxın şəxslərin adı salınıb. Ramiz Mehdiyevin siyahısında isə əksinə, Naxçıvan qruplaşmasına da-

xil olan şəxslərin adı əks olunub. Ramiz Mehdiyev hazırda deputat olan və Paşayevlərə yaxınlığı ilə seçilən bəzi YAP-çıların üzərindən xətt çəkib".

Məlumatda bildirilir ki, siyahılardan hansına üstünlük verilməyi hələ bəlli deyil. Çünki bu, ölkə prezidentinin daha çox kime "stavka" etməsindən asılı olacaqdır. İlham Əliyev isə hələ qərarını açıqlamayıb.

"Yeni Müsavat"ın müxbiri ilə söhbətində isə tanınmış YAP üzvlərindən biri deyib ki, hakim partiyanın namizədlər siyahısının açıqlanmasını ən çox istəyən və bunu səbirsizliklə gözləyənlər hazırda deputat olan YAP-çılar



və hakimiyyətin dəstəyi ilə seçilmiş bitərəf adamlar, eləcə də parlamentdə təmsil olunan bir qrup partiya sədrəlidir: "Onlar bilirlər ki, növbəti dönmə üçün deputat mandatı daşıyıb-daşımayacaqları məhz sözügedən siyahı açıqlandıqdan sonra xeyli dərəcədə məlum olacaqdır. Siyavuş Novruzovun bir müddət ön-

cə müsahibəsində hakimiyyətin siyasətini yetərincə müdafiə, təbliğ edə bilməmiş, seçiciləri ilə ciddi işləyə bilməmiş deputatların bu dəfə YAP-ın siyahısına daxil edilməyəcəyini bəyan etməsindən sonra deputatların çoxunun yuxusu çəkilib, narahatlıq içindədir. Ona görə də tezliklə bu narahatlıqdan xilas olmaq istəyirlər".

Həqiqətən də hazırda YAP-ın deputatları və hakimiyyəte yaxın olan bitərəf deputatlar da qeyri-müəyyənlilik içindədir. Heç kim heç nə bilmir, 5-6 nəfəri çıxmaqla heç kim növbəti seçkidə hakim partiyanın siyahısında adının olub-olmayacağından, ona dəstək verilib-verilməyəcəyindən əmin deyil. Ona görə də heç kim namizədliyini hansı da irədən irəli sürəcəyini belə dilə gətirə bilmir. Mediadan olan suallara "hələ seçkiyə çox var" kimi özünü "yandırmamağa" hesablanan cavablar verirlər. Çünki bilirlər ki, nəinki hansı dairedən namizəd olmaq, hətta seçkidə iştirak etmək və ya etməmək onların özündən asılı məsələ deyil. Bu məsələləri yuxarılar həll edir. Kimin adı siyahıya daxil ediləcək, seçkiyə də o qatılacaq, adı siyahıya daxil edilməyənə çıxmaq olar isə tələləri ilə barışmalı olacaqlar.

□ E.SEYDİAĞA



Rauf Arifoğlunun əvəzinə Akif Aşırılı həbsdə yatdımı - fərq olaraq...

Xalid KAZIMLI

Yaxud məsum dialoq necə "məşum dialoq" olacaq...

Tam səmimi yazıram, hər hansı bir qəzetə, müəllifə müdafiə olunması heç bir arqumentlə mümkün olmayan mülahizəsini inadla müdafiə etməyi yaraşdırmıram.

Bu, "iki üstəgəl iki" məsələsidir, cavab "dörd"dürsə, ta niyə höcətləşək, mübahisə edək? Əgər cavabın "beş" olduğunu yazmışansa və kimlə sənənin yanlışını düzəldibse, bu səhvi ya səs-səmirsiz düzəltməlisən, ya da durub inad göstərməyin mənası yoxdur.

Olur, bizim yazılarda da səhv rəqəmlər, yanlış xatırlamalar, yanlışlar gedir, oxucu (yaxud əlaqədar şəxs) zəng edir, mesaj, şərh yazır, yanlışımızı göstərir, dərhal düzəldirik, hələ həmin şəxsə təşəkkür də bildiririk ki, nə yaxşı geniş oxucu kütləsi duyuc düşmədən səhvimizi düzəlttik, yanlışlığımızı cəmi 50-100-dən artıq adam görmədi. İldə onlarla belə hadisə olur.

Bu baxımdan "Azadlıq" qəzetinin təkrar çap etdiyi bir yazıdakı açıq-aşkar, bariz bir yanlış "nə fərqi var" deyər müdafiə etməsi, onu düzəltməkdən imtina etməsi, durub hələ obyektivlikdən danışması qəribə görünür.

Söhbət "Hürriyyət" qəzetində müəllif yazısı ilə çıxış edən hörmətli yazıçı-publistimiz Əlisa Nicatın "Rauf Arifoğlu yeni ampluasında" başlıqlı yazısında bilməyərək buraxdığı yanlışdan gedir.

Yazının başlığı "Azadlıq" qəzetini idarə edənlərə xoş gəlib, "düşmənimin düşməni dostumdur" prinsipi ilə götürüb yanlışlıqlarıyla birgə dərc ediblər, indi də israrla müdafiə edirlər.

Qardaşlar, həmkarlar, "təmənənalı dostluq" a dair həmin dialoq prezident İlham Əliyevlə "Şərq" qəzetinin baş redaktoru Akif Aşırılı arasında olub. Akif bəy bir söz deyib, prezident də yarızarafat-yarıcciddi bir ifadə işlədib, söhbət bitib.

İndi necə yeni nə fərqi var?

Necə yeni "Əlisa Nicatın Akif Aşırılı ilə bağlı məqamı Raufun adı ilə təqdim etməsi yanlışlıq sayıla bilməz"?

Belə şey olarmı? Söhbət iki ayrı-ayrı şəxsədən, iki baş redaktordan gedir. A.Aşırılı ilə prezidentin arasında olan adı və hətta maraqlı dialoqa görə qınama, qısnama kampaniyasına R.Arifoğlunun hədəf olması yanlış deyilsə, onda gerek R.Arifoğlunun yerinə də ən azı bir dəfə həbsdə Akif Aşırılı yataydı.

Onların mövqeləri, fəaliyyətləri, dialoq və monoloqları arasında fərq olub ki, Akif Aşırılına başına belə bir iş gəlməyib. İndi olamaz ki, hər kəs öz dialoquna, öz monoloquna cavabdeh olsun? Burda mübahisə predmet yoxdur axı.

Əksinə, bu, qərəz nümunəsidir. Belə çıxır ki, eyni dialoq Akif bəylə prezident arasında olubsa, bu bir səciyyə daşıyır, fikir vermək lazım deyil, sıradan bir şeydir, amma R.Arifoğlu ilə İlham Əliyev arasında olubsa, aha, vəziyyət fərqlidir, demək, onu yamanlamaq, aşağılamaq olar.

Daha dəqiqi, qınaq hədəfi olaraq dialoqun, söhbətin məzmunu seçilmir, vurğu dialoq tərəflərindən birinin kim olmasına salınır. O da ki məlum olduğu kimi, yanlış təsbitdir. Obyektivlikdən danışan, obyektiv olmağa çalışan media qurumu bu yanlışını düzəldərdi. İndi ki bu qədər israr edirlər, düzəltməsələr də olar, bir şey deyil.

Amma bu iş belə qalmaqacaq, əziz oxucular, bax, bunu burda yazıram, kəsin saxlayın, bir ildən, üç ildən sonra danışarıq.

Akif Aşırılı ilə İlham Əliyev arasında gedən o məsum dialoq "məşum dialoq" olaraq Rauf Arifoğlunun boynunda qalacaq. Bu yalanı, yanlış o qədər təkrar edəcəklər ki, sonrakı nəsillər bilməyərək Akif Aşırılına müəlliflik haqqını yeyərək söhbət iştirakçısı kimi "Yeni Müsavat"ın baş redaktoru-nun adını hallandıracaqlar.

Bu, ölkəmizdə yeni bir trend deyil. Bu ölkədə tanınmış siyasətlərin demədikləri, yaxud da başqa cür dedikləri sözlə zəif müəllif edilməsinin şahidi olmuşuq. Bu iş Əbülfəz Elçibəyin də başına gəlib, İsa Qəmbərin də, Arif Hacılinin də, Pənəh Hüseynin də, bir çox başqalarının da.

Ona görə də hər kəs necə istəyir, yazsın - absurd xarakter alana qədər.

Ancaq belə ifadələrə bəlkə də lüzum yoxdur: "Bəli, Əli Kərimlinin prinsipli, ləyaqət, cəsəret, əyilməzlik medalı Rauf Arifoğlunun ürəyində sağalmaz yaradı. Əli Kərimli Rauf Arifoğluna ən müqəddəs dəyərləri xatırladan və bununla ona əzab verən nümunədi". Birtəhər görünür - bir az pafoslu, bir az acıqlı... Nə ehtiyac var axı?

"Bizim nıcat yerimiz, sizin qaçdığınız yerdə sona qədər qalmağ əzminizdi" ifadəsinə gəlincə, başqa nə demək olar, Allah xeyrinizi versin, yolunuzu açıq eləsin, nəsibiniz uğur olsun, yarınlardan olun, heç vaxt "heynim, necə eləyim" deməyin, amma dönüb-dolaşın bizim üstümüzdə gəlməyin.

Ölkəmizdə keçiriləcək parlament seçkilərinə 3 aydan da az vaxt qalıb. Artıq bir çox partiya və qurumlar seçki ilə bağlı planlarını müəyyən etməkdədir. Seçkiyə aktiv hazırlaşan qurumlardan biri də "Azadlıq - 2015" seçki blokudur.

Blokun təmsilçisi və əsas namizədlərindən olan KXCP sədri Mirmahmud Mirəlioğlu moderator.az - a açıqlama verərək yaxın günlərdə seçkidə iştirak edəcək bütün namizədlərin adlarını açıqlayacağını bildirdi: "Blok olaraq artıq görülən işlərin son mərhələsinə gəlib çatmışıq. Yaxın günlərdə, daha dəqiqi desəm, 12 avqust tarixində seçkiyə qatılacaq namizədlərimizin adını açıqlayacağıq. Biz artıq onların kimliyini müəyyən etmişik, sadəcə olaraq, bəzi detallar hazırda müzakirə olunmaqdadır. Namizədlərimizin şanslarını da yaxşı hesab edirik".

Qeyd edək ki, "Azadlıq 2015" seçki blokunda 8 partiya təmsil olunur. Blokun deputatlığına namizədlər siyahısında 8 partiyanın hansının neçə nəfər namizədinin olduğu siyahı açıqlananda dəqiqləşəcək. Ancaq blokun üzvü olan AXP və Azadlıq Partiyasının sədrlərinin "Yeni Müsavat" a açıqlamalarında o bəlli oldu ki, dairələr partiyalar arasında bərabər bölünməyib. Neçə dairədən namizəd irəli sürmək hər partiyanın özünün öhdəsinə buraxılıb. Partiyalar namizədlərini təqdim ediblər və blokun rəhbərliyi müzakirə edərək qərar verib.

Azərbaycan Xalq Partiyasının sədri Pənəh Hüseyn bildirdi ki, 125 dairənin 8 partiya arasında

"Azadlıq 2015" namizədlər siyahısını avqustun 12-də açıqlayacaq

Dairələr blokdakı 8 partiya arasında bərabər bölünməyib



da bərabər bölünməsi kimi bir zərurət yoxdur. Blokdakı partiyalardan ən çox KXCP namizəd irəli sürüb. AXP isə təxminən 10-ya yaxın namizəd irəli sürüb: "Bizim taktikamız ondan ibarətdir ki, harada real seçki kampaniyası aparmaq imkanı varsa, resurslar orada cəmləşməlidir. Blok təxminən 80 dairədə namizədlər müəyyənləşdirib. Bu, ilkin siyahıdır. Qanunvericilikdə 60 seçki dairəsindən namizəd irəli sürüb qeydiyyatdan keçir-

mək anlayışı var ki, bunun reallaşması seçki kampaniyasında müəyyən imkanlar yaradır. Bizim məqsədimiz odur ki, ən azı 60-dan yuxarı dairədən namizədimiz olsun".

Azadlıq Partiyasının sədri Əhməd Orucun sözlərinə görə, bəzi dairələrdə blokun üzvü olan partiyalardan bir neçəsinin namizədləri olur ki, bu problemi namizədlər yerlərdə özləri-öz aralarında razılığa gətirib, yola qoyurlar: "Ən şanslı kimdirsə onun üzərində

də dayanılır. Yerlərdə razılığa əldə edilməyən dairələrlə bağlı məsələ blokun rəhbərliyində müzakirə edilir. Bu zaman da razılığa əldə etmək mümkün olmayacağı halda praymeriz keçirməklə hansı namizədin blok tərəfindən namizədlər siyahısına daxil edilməsi müəyyənləşir. Bununla da mümkün olmadığı halda blok bir dairədən iki namizədi dəstəkləməli olacaq. Hazırda bəzi dairələrdə belə bir durum var. Hər kəs öz namizədinin üzərində israr edərsə, biz buna görə bloku dağıdacağı deyilik. Belə dairələrin sayı bir neçədir və blok məcburdur ki, oradan iki namizədlə çıxış etsin. Bakı şəhərinə aid bəzi dairələrlə bağlı bu durum var".

Əhməd Oruc bildirdi ki, Azadlıq Partiyası 12 dairədən namizəd irəli sürüb. Blok həmin namizədləri özünün vahid siyahısına daxil edib. Azadlıq Partiyasının da irəli sürdüyü namizədlər sırasında yuxarıda qeyd olunan problemlə qarşılaşanlar var.

Şəxsən özünün haradan namizəd olacağına gəlincə, Əhməd Oruc dedi ki, namizədləri ya 18 sayılı Nərimanov-Nizami seçki dairəsindən, ya Qazaxdan irəli sürüləcək.

□ **Etibar SEYİDAĞA**

Yeni seçki bloku niyə elan olunmadı?

ADP ilə Ümid Partiyasının müttəfiqlik etmək istədiyi partiyanın adı gizli saxlanılır

Xəbər verdiyimiz kimi, ADP ilə Ümid Partiyası parlament seçkilərində vahid bir blok şəklində iştirak etmək barədə razılığa gəlib. Bu barədə ADP sədri Sərdar Cəlaloğlunun "Yeni Müsavat" a açıqlamasında deyilirdi ki, yaradılacaq yeni bloka üçüncü bir partiya da qoşulmaq istəyir. Bu məsələ avqustun 6-da saat 12-də həmin partiyanın rəhbəri ilə birlikdə müzakirə ediləcək.

Ümumi prinsiplə razılıqlar əldə ediləcəksə və eğer həmin partiya da qoşulacaqsa, blokun adı "Qarabağ" blokundan fərqli ad olacaq və yeni blokun rəsmi təsisçisi Ümid Partiyası, ADP və həmin adını hələ çəkməyi məqsəduyğun saymadıqları partiya olacaq. ADP sədri həmin partiyanın adının da razılıq əldə olunduqdan sonra ictimaiyyətə açıqlanacağını bildirmişdi.

Dünən isə Sərdar Cəlaloğlu məlumat verdi ki, sözügedən görüş keçirilib. ADP sədri Sərdar Cəlaloğlu "Yeni Müsavat" a açıqlamasında adını çəkmədiyi həmin partiyanın rəhbəri ilə görüşün olduğunu, müzakirələr aparıldığını, lakin hələ yekun qərara gəlinmədiyini



ni dedi: "Danışmalar davam etdiriləcək. Hazırda konkret razılığa əldə olunmadığı üçün açıqlama verməyi məqsəduyğun görmürük. Məsələ tam həllini tapandan sonra mediaya geniş açıqlama verəcəyik. Əgər razılığa əldə edilərsə, ADP ilə Ümid Partiyası blok şəklində seçkiyə gedəcək".

Onu da qeyd edək ki, ADP sədri adını gizli saxladıqları partiyanın tanınmış müxalifət partiyalarından biri olduğunu deyir. Həmin partiyanın KXCP olmadığı dəqiqdir. Çünki KXCP

seçkiyə "Azadlıq 2015" bloku ilə gedir. ADP və Ümid Partiyasının AXP ilə seçkidə blok yaratması isə mümkün hesab edilmir. Əvvəla, bu partiyalarla AXP-nin münasibətləri yaxşı deyil, ikincisi Xalq Cəbhəsi seçkiyə gedəcəyi halda Milli Şura ilə birlikdə gedəcəyini bəyan edib. Beləliklə, nəzərlər hazırda heç bir seçki blokunda və siyasi blokda olmayan Müsavat Partiyası ilə AMIP-in üzərində cəmləşir. Böyük ehtimalla adı gizli saxlanan partiya bunlardan biridir.

Məsələni dəqiqləşdirmək üçün AMIP sədri Yusif Bağırzadəyə "ADP və Ümid Partiyası ilə blok yaratmaq üçün danışıqlar aparırsınız mı?" sualını ünvanladıq. Onun cavabı nə təsdiq, nə də təkzib sayıla bilməz: "Seçkilərdə digər müxalif partiyalarla əməkdaşlıq etmək üçün bir sıra partiyalarla danışıqlar aparılır. Bizim son günlər bir çox müxalif partiyalarla görüşlərimiz olub. AMIP əməkdaşlıq platformasında danışıqlar aparır. Təkcə ADP və Ümid Partiyası ilə deyil, digər partiyalarla da belə danışıqlar gedir. Blok məsələsi də müzakirə olunur. Ancaq hələlik konkret nəticəyə gəlinməyib".

Müsavat Partiyasının başqanı Arif Hacılı isə partiyanın seçkiyə blokla gedib-gətməyəcəyi barədə teleqraf.com açıqlamasında deyib ki, seçki kampaniyasında ideoloji-siyasi xətləri uyğun olan təşkilatların birgə iştirakının tərəfdarıdır, ancaq bu gün Azərbaycanda mövcud olan siyasi realıq blokların yaranacağına ümidi azaldır. Müsavat Partiyası bu istiqamətdə səyləri davam etdirməklə yanaşı seçkilərdə təbəşinə iştirak variantına hazırlıq işlərini davam etdirir: "Müsavat üzvlərinə seçkilərə hazırlıqla bağlı tapşırıq verilib. Partiyanın bütün strukturları bu istiqamətdə hazırlıq işlərini davam etdirir. Əvvəla, bu partiyalarla AXP-nin münasibətləri yaxşı deyil, ikincisi Xalq Cəbhəsi seçkiyə gedəcəyi halda Milli Şura ilə birlikdə gedəcəyini bəyan edib. Beləliklə, nəzərlər hazırda heç bir seçki blokunda və siyasi blokda olmayan Müsavat Partiyası ilə AMIP-in üzərində cəmləşir. Böyük ehtimalla adı gizli saxlanan partiya bunlardan biridir.

□ **E.SEYİDAĞA**

Bu günümüzün gəncliyi yetkin siyasi güc halına gəlməmişsə, iqtidar-müxalifət mübarizəsində cəmiyyət arasında kifayət qədər söz sahibi deyilsə, bunun başlıca nədənlərindən biri kiçik-burjua fikirli siyasi axınlara yönəlməkdir. Təəssüf ki, bəzi "lider"lərin burjua düşüncələri, dövlətdən qoparacaqları bir-iki qırıntı uğruna gəncləri meydana salıb quru gurultunun yaratdığı tozu gəncliyin gözünə atmaqdan başqa bir işə yaramadı.



Tamilla MƏMMƏDOVA (QULAMI)
 Ümid Partiyası Ali Məclisinin sədr müavini

Gənclərin yeri

Ümumi gedişata baxırsan ki, gənclərdən çoxu problemlərin həllini, yaşının yaxşılaşmasının çarəsinə sosial şəbəkələrdə status və rəylər yazmaqla, ölkədə baş verən bütün proseslərə radikal yanaşmaqla düzələcəyini düşünür. Proseslərə qatılmamaqlarının, ölkənin, millətin, öz talelərinə biganə qalmanın nədənlərindən biri də meydanlarda inandıqları liderlər tərəfindən yalnız qalmaları, gəncliyi sadəcə demokratiya üçün vitrin olaraq görünlər, "Bunu ancaq mən edə bilərəm!" iddiasıyla özündən sonra gələnləri görməyənlərin sayəsində oldu. Bu səbəbdən də yanlış bünövrə üzərində cəmiyyət inşa edilir. Dəfələrlə cəmiyyəti uçuruma sürükləməklərinə baxmayaraq bəzi "lider"lər hələ də ölkədə siyasət zəminində önəmli bir yer tutmaq arzusundadırlar. Ko-

bud dillə desək, gənclər ya istifadə edilir, ya dışlanır, ya çoxusu köməkçi güc olaraq tanınır, ya ikinci işlərlə gərəvləndirilir. Yetərincə dəyərləndirilmədikləri üçün get-gedə siyasət də maraqsızlaşır və onlar üçün siyasətin maraqsız olması, siyasəti cəmiyyətin çözüm sahəsi kimi görməməkləri də "peşəkar siyasətçilər" in işinə yarayır, ən azından ayaq bağları əksik olur. Halbuki gənclərlə işləmək hər zaman yenilikdir, enerjidir. Vuran, yıxan, yağmalayan deyil, fikirləri, düşüncələri ilə ölkəmizin, millətimizin gələcəyinə yön verən bir gənclik hər zaman qazanmaq iqtidarındadır.

Əksikliklərimiz əlbəttə ki, çoxdur. Amma gec deyil.

Gənclərin gerçək doğru və yanlışlığı yüksək səslə səsləndirdiyi bir qrup olaraq, birlikdə cəmiyyətə bərabərlik, demokratiklik gətirmək, kürsü davası edənlərə dur demək, mövcud iqtidarın yanlışlarını qabartmaq, dövlətçilik yolunda yeni-yeni layihələr həyata keçirmək və xalqın iqtidarına gedən yolda atdığı addımlarla cəmiyyətdə tək siyasətçilərə deyil, gənclərə də güvən artacaq. Çünki doğruyu, yanlış ayırd edə bilən gənclik toplumun həssasiyyətinə diqqət edəcək qədər təkminli, bilgili, problemləri həll etməyə gücü olacaq qədər enerjilidir.

Cəmiyyətin dəyişməsi, demokratikləşməsi, maariflənməsinin yolu tək kadrların güclü olması deyil,

gənclər dərnəklərinin, layihələrinin hazırlanması, həyata keçirilməsindən keçir. Mübarizəmiz məmləkəti bu hala gətirən zehniyyətlədir.

Gənclərimizin Azərbaycanın idarə edilməsində iştirakı maksimum təmin edilməli, onların siyasi seçim etməsini və siyasi institutlarda

iştirakına şərait yaradılmalıdır.

İctimai institutlarda, vətəndaş cəmiyyətlərində gənclərin iştirakına təminat verilməli və həvəsləndirilməli, dövlət idarəçiliyi üzərində gənclərin ictimai nəzarəti həyata keçirməsinə yardım edilməlidir.

Biz bütün Azərbaycanı birləşdirmək üçün birləşməliyik. Təəssüflər olsun ki, ölkəmizin 20 faizi işğal altındadır, azad cəmiyyət quruculuğunda, şəffaf seçkilərin keçirilməsində hələ də problemlər yaşanır. Bütün bunları nəzərdən keçirərək bir daha fərqi varırıq ki, qarşımızda dayanacaq problemlərin həlli üçün daha çox gəncin proseslərə cəlb olunmasına, ölkədə baş verən hadisələrin



Ümid Partiyası Eldar Qaradağlıni təbrik etdi

Avqustun 7-də Güney Azərbaycanda Milli Azadlıq Hərəkatının önəmli simalarından olan, Güney Azərbaycan Qurtuluş Partiyasının təsisçisi Eldar Qaradağlının 60 illik yubileyidir. Bu münasibətlə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə təbrik müraciəti ünvanlayıb:

"Hörmətli Eldar bəy!

Sizi, Güney Azərbaycanın Azadlığı yolunda yorulmaz insanı 60 yaşınız münasibətilə həm öz adımdan, həm də Ümid Partiyasının Rəyasət Heyəti adından təbrik edir, cansağlığı və yeni-yeni uğurlar arzulayıram. 60 yaş geriye baxdıqında insan ömrünün, özəlliklə sizin kimi mübarizə adamlarının həyatında yaddaqalan anlarla zəngin olur. Arzu edirik ki, gələcək illər geriye baxdıqımızda mühacirət həyatının artıq tarixdə qaldığını görəsınız. Sizə, dayarlı soydaşımıza gələcək yubileyinizi milli-demokratik dəyərlərə söykənən Güney Azərbaycanın vətəndaşı kimi qutlamanızı diləyirəm".

mərkəzində yer almasına, ictimai nəzarət mexanizminin hərəkatə gətirilməsinə böyük ehtiyac var. Bütün bunları nəzərə alaraq gənclərimizin Azərbaycanın idarə edilməsində iştirakı maksimum təmin edilməli, siyasi seçimlər edə bilməsi və siyasi institutlarda iştirakına şərait yaradılmalıdır.

Hüquqi dövlət quruculuğu prosesində nə qədər çox fəal vətəndaşlarımız, əsasən də gənclərimiz iştirak etsə, uğurlarımız o qədər çox olar. Zehniyyətli, vətən üçün, öz bu günü, gələcəyi üçün birləşən gəncliyi əngəlləmək ölkənin, millətin gələcəyə gedən yollarını əngəlləməkdir.

Demokratik cəmiyyətin ən vacib elementlərindən biri seçkidir. Ölkədə şəffaf seçki sisteminin olması demokratiyanın mövcudluğunun göstəricisidir. Seçkilər vətəndaşda dövlətə qarşı inam yaradır. O, demokratiyanın ayrılmaz və zəruri bir hissəsi kimi çıxış edir. ABŞ-ın keçmiş prezidenti Con Kennedi vətəndaşların maariflənməsi, məlumatlı seçici olmasını önəmli amillərdən sayırdı. O deyirdi: "Demokratik cəmiyyətdə bir nəfər seçicinin belə məsələlərdən xəbərsiz qalıb seçim etməsi hamının təhlükəsizliyinə ziyan vurur".



Həcər ABBASLI
 Ümid Partiyası Gender Bərabərliyi Şöbəsinin müdiri

Seçki qabağı arzu olunmaz mühit

Seçicilər bəzən uzun növbələrdə iştirak edib zaman itirmələri üçün, prosesin saxtalaşdığını və səslerini nəzərə alınmadığını düşündüklərindən seçki prosesindən kənar qalırlar. Seçicilərin artıq vaxt itirmələri, seçki prosesində iştirak edən müşahidəçilərə, mütəxəssislərə, həmçinin seçki bülletenlərinə çəkilən maliyyə xərclərini də nəzərə alaraq, daha səmərəli, iqtisadi cəhətdən daha sərfəli olan bir sistemin meydana çıxması zərurəti yaranır. Daha səmərəli, daha inamlı bir

seçki sistemi üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə ehtiyac yaranır. Seçkilərdə İKT-nin tətbiqi onun nəticələrinin qısa zaman ərzində hesablanıb elan edilməsinə, maliyyə vəsaitlərinin qənaətinə və seçki sisteminin şəffaflaşmasına səbəb olur. Seçki sisteminin elektronlaşdırılması elektron dövlət

formasının tərkib hissəsi sayılır. Elektron seçki sistemi iki əsas hissəyə ayrılır. Birincisi, yerində səsvermədir. Başqa sözlə, səsli seçki prosesi keçirilən məkanda aparılmasını nəzərdə tutur. İkincisi isə, səsvermənin seçki prosesi keçirilən məkandan kənar internet texnologiyalarının istifadəsinə əsaslanıb həyata keçirilən

imkanları və vaxtı məhdud olan seçicilərin daha asan səs verə bilməsi, seçkilərdə qanun pozuntularının azaldılması, nəticələrin daha qısa zaman ərzində müəyyən olunması elektron seçkinin üstünlüklərinə aiddir. Ölkəmizdə bu prosesə keçid mərhələsi hələ ki real görünür.

Hər bir dövlətin müterəqqi inkişafı müxtəlif səbəblər

Bütün dünyada seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi iştirak formasıdır. Bu mənada xalqın iradəsinin ifadəsi sayılan seçkilərin demokratik, azad keçirilməsi ölkədəki ictimai-siyasi sabitlikdən, ilk növbədə normal seçki keçirilməsinə əsaslı şərait yaradılmasından asılıdır. Təəssüf ki, belə şərait yaranmayıb. Seçki prosesinin başlanma-

sına bir aydan az vaxt qalsa da hələ ki heç bir xüsusi maarifləndirmə tədbiri gözə çarpmır. Ölkəmizdə seçki qabağı mühit arzu olunan səviyyədə deyil. Xarici ölkələrdəki seçki mühiti ilə müqayisə etsək görürük ki, bizdə prosesə maraq demək olar ki, yox səviyyəsindədir. Televiziyalarda seçkiyə bağlı maarifləndirici verilişlər hazırlanmır. Azərbaycanda seçki komissiyalarının hərtərəfli fəaliyyət göstərməsi üçün əlverişli şəraitin yaradılması, dairə və məntəqə seçki komissiyalarının ən müasir tələblər səviyyəsində inzibati bina və yüksək texniki avadanlıqlarla təchiz edilməsi hələ seçkinin demokratik olacağı mənasına gəlmir. Demokratik seçkilərin keçirilməsi vətəndaşın öz seçiminə inamının, seçdiyi şəxsə etimadının ifadəsi olmaqla, həm də vətən, xalq qarşısında məsuliyyətinin göstəricisidir. Bu gün Azərbaycanda vətəndaşları seçki hüquqlarından istifadə edərək hamılıqla seçkidə iştirak etsələr, proseslərə qoşulsalar seçkilərin saxtalaşdırılmasının qarşısı alınar və onların seçki hüquqları yüksək səviyyədə təmin oluna bilər.

Bu səhifə Ümid Partiyası tərəfindən təqdim edilmişdir



“SOCAR Georgia” Gürcüstanda Dövlət Agentliyini məhkəməyə verdi

“SOCAR Georgia” şirkəti Gürcüstanın Antiinhisar Agentliyi tərəfindən ölkənin 5 iri neft şirkətinə qarşı sövdələşərək yüksək qiymətlərin tətbiqində ittiham edərək, qaldırıldığı iddialarla bağlı məsələyə münasibət bildirib.

“SOCAR Georgia” şirkətinin Korporativ bizneslə əlaqələr xidmətinin rəhbəri İrakli Zubitaşvili “Report”-a bildirib ki, qısa müddət ərzində yaradılan agentlik guya Gürcüstanda fəaliyyət göstərən “SOCAR Georgia”, “Wissol”, “LUKOil”, “Rompetrol”, “Gaos” kimi beş neft şirkətinin fəaliyyətinin öyrənilməsi ilə bağlı araşdırma aparıb.

Eyni zamanda İ.Zubitaşvilinin sözlərinə görə, “SOCAR Georgia” şirkəti Agentliklə sıx əməkdaşlıq edib və ona bütün lazımi sənədləri təqdim edib. “Buna baxmayaraq, onlar birtərəfli qaydada şirkətlərdə pozuntuların aşkarlanması və agentlik tərəfindən onların cəzalandırılması ilə bağlı qərar qəbul edib”.

“Bununla qəti razi deyilik, bu səbəbdən hüquq şirkətinə müraciət etmişik. Bütün imkanlarımızı səfərbər edərək, bu məsələni məhkəmədə həll edəcəyik. Biz 100% əminlik ki, onlar məhkəməni uduzacaq. Şirkət artıq bütün dəlilləri təqdim edib, indi isə agentlik onlarda olmayan dəlilləri təqdim etməlidir”.

Bununla belə, İ.Zubitaşvili qeyd edib ki, agentliyin məhkəməni udacağı təqdirdə yanacaqın qiymətlərinin endirilməsi mümkün deyil: “Bu, özəl şirkətdir. Bu biznes sahəsi Gürcüstan büdcəsinə böyük məbləğdə vergilər ödəyir, sosial layihələri dəstəkləyir, Gürcüstanda önəmli rol oynayır. Agentlik şirkətlərə təzyiç göstərmək və onları qiymətləri endirməyə məcbur etmək hüququna malikdir? Bu mexanizm qanunvericiliklə nəzərdə tutulmayıb, həm də bu, biznesi qorxutmaq cəhdidir”.

“SOCAR Georgia” rəsmisi həmçinin qeyd edib ki, şirkətlər öz maraqlarını məhkəmədə ayrı-ayrılıqda müdafiə edəcək. Belə ki, agentlik iddiasını hər şirkətə qarşı fərdi qaydada irəli sürüb. Lakin o, ümidvar olduğunu bildirib ki, məhkəmə bu işlərin icraatını birləşdirəcək və bundan sonra işi aparmaq daha asan olacaq.

“Bu tərribatı törədənlər Gürcüstan-Azərbaycan dostluğuna maneə olmağa çalışırlar”

Teymuraz Şarəşenidze: “Gürcüstan hökuməti Abxaziyadan keçən dəmir yolu xəttinin bərpası məsələsini heç kimlə müzakirə etməyib, müzakirə etmək niyyətində də deyil”

“Tələ elə gətirib ki, biz bu regionda birgə yaşayaq”. APA-nın məlumatına görə, bunu Gürcüstanın Azərbaycanadakı səfiri Teymuraz Şarəşenidze deyib.

Onun sözlərinə görə, Azərbaycanda elə məhsullar var ki, Gürcüstandan keçmədən onları Avropa bazarına çıxarmaq mümkün deyil: “Gürcüstan üçün sizin məhsulunuz çox qiymətli. Ölkələrimizin məqsədləri, istiqaməti, dünya ictimaiyyətinə inteqrasiyası eynidir”.

Səfir Cənubi Osetiya sözlərinin yazıldığı lövhənin Gürcüstanın nəzarətində olan əraziyə doğru irəli çəkilməsi və Bakı-Supsa boru xəttinin bir hissəsinin işğal altında olan əraziyə düşməsi məsələsinə də münasibət bildirib: “Bannerin yerini dəyişmək və onu geri qaytarmaq olar. Bildiyimə görə, onu geri qaytarıblar. Bu tərribatı törədənlər Gürcüstan-Azərbaycan dostluğuna maneə olmağa çalışırlar. Ümid edirik ki, bu niyyət baş tutmayacaq. Biz çalışırıq ki, Bakı-Supsa kəməri həmişə Gürcüstanın nəzarətində olan ərazidən keçsin”.

Diplomat onu da əlavə edib ki, Gürcüstan hökuməti Abxaziyadan keçən dəmir yolu xəttinin bərpası məsələsini heç kimlə müzakirə etməyib, müzakirə etmək niyyətində də deyil. Onun sözlərinə görə, iqtisadi mahiyyətlə yanaşı bu yol siyasi mənə da daşıyır: “Bu, Gürcüstan üçün ərazi bütövlüyü məsələsidir”.

Sosial şəbəkələrdə Azərbaycanda yaşayan kürdlərin videogörüntüsü yayılıb. Görüntülərdə özlərini “Azərbaycanda yaşayan kürdlər” kimi təqdim edən bir qrup şəxsin bir araya toplaşması, yeyib-içməsi və əylənməsi əksini tapıb. Bu şəxslər Azərbaycan kürdləri olaraq dünya kürdlərinə əllərindən gələnlə dəstəyi göstərəcəklərini bəyan edirlər.

Ətraflarını genişləndirmək, çoxalmaq məqsədilə tez-tez belə məclislərin təşkil olunmasının vacibliyini dile gətirən bu şəxslər açıq-aşkar PKK-nı, onun silahlı qolu olan YPG-ni dəstəklədiklərini elan edirlər.

Videogörüntüdə çıxış edən digər bir şəxs isə daha da irəli gedərək hədə-qorxu gəlir. O, kürdlərə qarşı atılacaq pis addımın cavabının veriləcəyini və onlardan uzaq durulmasını tələb edir.

Musavat.com saytının araşdırması zamanı məlum olub ki, bu şəxslər Azərbaycan üçün ciddi təhlükə sayıla biləcək PKK terrorçularını dəstəkləyən YEKBUN təşkilatının üzvləridir.

Ötən ilin sonlarında çəkilən videogörüntüdə çıxış edən şəxslərdən biri həbs edilib. Həmin şəxs PKK-nın Azərbaycandakı qanadı elan edilmiş YEKBUN təşkilatının həmtəsisçilərindən biri olan Namiq Nəsimovdur. N.Nəsimov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsimovun oğludur.

Namiq Nəsimov ötən ilin yay aylarında Abdulla Öcalanın şəklilə köynəkdə çəkilən şəklilə ölkə gündəminə düşmüşdü. Öcalanı dəstəklədiyini nümayiş etdirən Namiq Nəsimov 2014-cü ilin noyabrında da gündəmə gəldi. Bu dəfə o, El-

Azərbaycan kürdlərinin PKK-ya dəstək videosu yenidən gündəmdə

Tahir Süleyman: “Onlara çox dedim, dinləmədilər, ona görə də həbs edildilər”



Tahir Süleyman

nur Ələkbərov adlı şəxslə birlikdə Qaraçuxur məscidini yandırmışa cəhd etdi.

Faktla bağlı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət işi başlandı. İbtidai istintaqın sonrakı gedişatı zamanı baş vermiş cinayət hadisəsində terrorçuluq əlamətləri müəyyən edildiyindən istintaqın davam etdirilməsi Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə həvalə olundu.

MTN-in yaydığı məlumata görə, Namiq Nəsimov 2014-cü ilin avqust-sentyabr aylarında Suriyanın PKK-nın nəzarətində olan ərazilərə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsimov Suriyanın

Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK-nın Azərbaycanda qanadı olaraq qeyri-rəsmi YEKBUN təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa başlayıblar. Onlar sosial şəbəkələrdə Bakıda aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər.

Təşkilat üzvləri əsasən “əhli-sünne” təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı olan nifrətlərini nümayişkarənə ifadə edirlər. Onların məscidi yandırmış cəhdləri də bununla bağlı olub.

“Azərbaycan kürdləri” İctimai Birliyinin sədri olan Tahir Süleyman YEKBUN təşkilatının indiki fəaliyyəti ilə bağlı musavat.com-a açıqlama verib.

T.Süleyman açıqlamasında bildirib ki, artıq belə bir təşkilat yoxdur və onun sıralarına qoşulan digər şəxslərin bəziləri Namiq Nəsimovla birgə həbs olunub, bəziləri isə bu yoldan çəkiniblər.

“Namiq 2014-cü ildə Kobanidən gələndə bunları başına yığdı. Nəse etmək istəyirdilər. Mən onları başa salmağa çalışdım. Fikirlərindən daşındıra bilmədim. Onlara dedim ki, sizin kimi kürdlər olan yerdə mən kürd deyiləm. Bizim Qarabağ kimi problemimiz var. Biz bunun dərdini çəkməliyik. Məni dinləmədilər. Başınız daşdan-daşa dəyəcək dedim, amma inanmadılar. Bir həftə sonra başlarına bu iş gəldi”- deyə təşkilat sədri qeyd etdi.

T.Süleyman Namiq Nəsimovun həbsindən sonra YEKBUN-a qoşulan şəxslərdən bir neçəsinin onların təşkilatına müraciət etdiyini və hazırda təşkilatın sıralarına qoşulduqlarını dedi.

Son günlərdə sosial şəbəkələrdə yayılan videogörüntüdə sonuncu çıxış edən şəxs kimliyinə gəlincə isə T.Süleyman həmin şəxsin adının Natiq olduğunu və onun da Namiq Nəsimovla birgə həbs olduğunu dedi.

□ **İlkin MURADOV**
Musavat.com

İran Türkiyə ilə münasibətləri istiləşdirir

Məhəmməd Əlipur: “Əlaqələr həm siyasi, həm də iqtisadi sahədə genişləndirilməlidir”

“İran-Türkiyə əlaqələri strateji əlaqələrdir. Türkiyə İran üçün, həmçinin İran Türkiyə üçün çox önəmli qonşu ölkələrdən biridir”. Bunu “Trend”ə İran-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, İran parlamentinin İqtisadiyyat komissiyasının üzvü Məhəmməd Əlipur ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin gələnlərdə Türkiyəyə səfərini şərh edərkən deyib.

M.Əlipur bildirib ki, iki ölkənin əlaqələrinin çox qədim tarixi var: “Əlaqələr həm siyasi, həm də iqtisadi sahədə genişləndirilməlidir. Bu əlaqələr xüsusilə də təhlükəsizlik sahəsində çox əhəmiyyətlidir”.

O qeyd edib ki, İran və Türkiyə iqtisadiyyatı bir-birini tamamlayır: “İki ölkə qonşudur, iki ölkənin xalqlarının bir-birinə olan münasibəti, oxşar mədəniyyət və müştərək sərhədlərin olması bu əlaqələrin inkişafını qaçılmaz edir. Digər ölkələrin yükünün iki ölkənin ərazisindən tranzitlə da-



şınması, texnologiya və xarici ticarətin artması kimi məsələlərdə İran Türkiyəyə, Türkiyə də İrana yardım edə bilər. İran istəyir ki, Türkiyə-İran münasibətləri həmişə dostluq və qarşılıqlı əməkdaşlıq çərçivəsində olsun”.

İran-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü düşünür ki, İran və Türkiyə arasında ticarət əlaqələrinin həcmi 30 milyard dollardan da çox ola bilər: “Türkiyə və İran iqtisadiyyatının potensialı o qədər genişdir ki, iki ölkənin ticarət əlaqələri

30 milyard dollardan da artıq ola bilər. İki ölkə ticarət dövriyyəsinə 30 milyard dollar həcminə çatdırmaq üçün işləri sürətləndirməlidir. Ümid edirik ki, qarşılıqlı səfərlər öz müsbət təsirini göstərəcək və mövcud problemləri və anlaşılmalıqları müəyyən qədər aradan qaldıracaq”.

Qeyd edək ki, Türkiyə İranın ən böyük ticarət tərəfdaşları sırasındadır. İran keçən il (*İranda martın 21-dən başlayır - red.*) Türkiyədən 3,822 milyard dollarlıq idxal həyata keçirib.

Türkiyə İrana ixrac etdiyi malın həcmində görə dördüncü yerdədir. İranın Türkiyəyə qeyri-neft ixracı isə həmin müddətdə 2,15 milyard dollara çatıb. İran, həmçinin Türkiyəyə gündəlik təqribən 100 min barel xam neft və 27 milyon kubmetr qaz ixrac edir. Bundan başqa, Türkiyə İrandan keçən il 2,4 milyard kilovat-saat elektrik enerisi idxal edib. Ümumiyyətlə, 2014-cü ildə İran və Türkiyə arasında ticarət dövriyyəsi 14 milyard dollara çatıb. Bu rəqəm 2000-ci ildə 1 milyard dollar idi və iki ölkə rəsmiləri bu rəqəmin növbəti illərdə 30-35 milyard dollara çatacağını bəyan ediblər.

M.Əlipurün fikrincə, bölgədə təhlükəsizliyin təmini və sabitliyin yaradılması İran, Türkiyə, İraq və Suriyanın qarşılıqlı anlaşma şəraitində əməkdaşlıqdan asılıdır: “Hazırkı şəraitdə bölgədə təhlükəsizliyin təmini və sabitliyin yaradılmasına yardım edə biləcək ən önəmli məsələ İran, Türkiyə, İraq və Suriyanın qarşılıqlı anlaşma şəraitində birgə əməkdaşlığıdır”.

Xatırladaq ki, gələnlərdənin sonu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edəcək. İran mətbuatı Türkiyə KİV-ə istinadən yazır ki, Türkiyənin xarici işlər naziri Məvlud Çavuşoğlu M.C.Zərifin Türkiyəyə səfəri zamanı regiondakı problemlər və iki ölkənin İŞİD terror qruplaşmasına qarşı birgə mübarizəsi məsələlərinin müzakirə olunacağını deyib. M.C.Zərifin avqustun 12-də isə Livana səfər edəcəyi gözlənilir.

Rusiyalı karyera diplomatından heyrətəmiz və şok faktlar



Redaksiyamıza Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ofisindən idarə edilən anti-Azərbaycan kampaniyası haqda sensasion xarakterli material daxil olub. Məqalənin müəllifi adının gizli saxlanması istəyən, 30 illik staja malik rusiyalı uğurlu karyera diplomatıdır. Hazırda da o, Rusiya Xarici İşlər Nazirliyində (XİN) işləyir.

Onu bu materialı hazırlamağa vadar edən əsas səbəb isə özünün qeyd elədiyi kimi, erməni lobbisinin XİN-də, Dövlət Dumasında, Rusiyanın başqa dövlət strukturlarında kök salmasıdır. Oxucularımız, ictimaiyyətin ən geniş təbəqələri üçün maraqlı olacağını nəzərə alıb yazını olduğu kimi, Azərbaycana türkçəsinə çevrilmiş variantda, ixtisarsız və üslubuna toxunmadan təqdim edirik.

Tehrandakı Rusiya səfirinin "erməni altlığı"

Şərqi ölkələri ilə əlaqələr diplomatlardan xüsusi ustalıq və istedad tələb edir. Heç yerdə olmadığı qədər məhz bu sahə üzrə işləyən cəmiyyətlərdə formalaşmış fikir-rəyləri, adət-ənənələri, toplumun aludəçilikləri, kəsesi, "yerli spesifikasiya" adlandırılan hər şeyi ciddi almaq vacibdir. Misal üçün, etnik yəhudini Səudiyyə Ərəbistanına və ya əksinə, etnik ərəbi İsrailə səfir göndərmək olmaz.

Sadalanan xüsusiyyətlər nəzərə alınarsa, 2011-ci ilin oktyabrında Ermənistan əsilli Levan Caqaryanın İrana Rusiya səfiri göndərilməsi qərardan da bəzər, hətta qalmaqallı hadisə idi, nədən ki, İran əhalisinin 1/3-dən çoxunu etnik azərbaycanlılar təşkil edir (*rəqəm reallıqda daha böyükdür - red.*) Bu, elə Rusiyanın Ermənistan etnik azərbaycanlıları səfir göndərməsi kimi eyni şeydir.

Yersiz olmaz xatırlatsaq ki, Azərbaycan-Ermənistan konfliktli zamanı Tehran müdrikdən də artıq müdrik bir mövqə sərgilədi, emosiyalara imkan vermədi və İrandakı ciddi yerli siyasi elitaların Azərbaycana təcili kömək

tinin 20 faizindən çoxunu təşkil edirdilər.

İki çəçən müharibəsi və Rusiyanın "müsəlman" regionlarından olan paytaxt diasporların zəifləməsindən sonra erməni diasporunun Moskva biznes və siyasətinə təsiri və nüfuzu kəskin artdı. Görünür, yeni nazirin bioqrafiyasında etnik faktı nəzərə alaraq Zamir Kabulov - XİN-in İkinci Asiya Departamentinin direktoru (*yeri gəlmişkən, Rusiyadan keçən NATO-Əfqanıstan tranzit marşrutunun təşəbbüskarlarından olub*) Levan Caqaryanın namizədliyini Yaxın Şərqi həlledici ölkələrindən birinə səfir təklif edib (*Rusiya XİN-in qara funksioneri Zamir Kabulov haqda ayrıca xüsusi yazı olacaq*).

Söz düşmüşkən, çoxları

Ancaq siyasi düşüncəsi yerli-dibli olmayan Kabulov zəif diplomat, həddən-ziyadə kobud və özü haqda yüksək fikirlili insan olsa da, rəhbərliyin ovqatını tutmağı əla bacarır. İrana səfir təyin edilməsi zamanı bu adam o dəqiqə başa düşdü ki, Levan Caqaryanın

"Bu adam o dəqiqə başa düşdü ki, Levan Caqaryanın İran səfirliyinə namizədliyi Sergey Lavrovun çox xoşuna gələcək, çünki onların hər ikisi ermənidir və hər ikisi Tiflisdə doğulub"

nın namizədliyi Sergey Lavrovun çox xoşuna gələcək, çünki onların hər ikisi ermənidir və hər ikisi Tiflisdə doğulub. Üstəlik, belə bir təyinat bütün bu illər ərzində tamahkarlıqdan alışıb-yanan gözləri ilə İran bazarına baxan beynəlxalq erməni lobbisinin artan

siyanın İran siyasətini qiymətləndirən müşahidəçilərdə həmişə belə təəssürat yaranır ki, Rusiya XİN-i, sadəcə olaraq, bu ölkədə baş verənlərə, İran cəmiyyətində və rəhbərliyində bu və ya digər məsələlərə hansı baxışların mövcud olmasına oriyentasiya etməyi

Anti-Azərbaycan kampaniyası Lavrovun ofisindən idarə edilir - sensasion iddia

Erməni əsilli nazir öz soydaşlarının Rusiya Xarici İşlər Nazirliyində məskən salması üçün ideal şərait yaradıb; Qarabağ probleminin illərlə uzanmasının daha bir səbəbi üzə çıxır...

eləməklə bağlı tələblərini rədd elədi. Bununla da İran və onun Ali dini lideri faktiki surətdə Ermənistanı xilas eləmiş oldu. Üstəlik, bununla Güney Qafqaz regionunu total müharibədən və qarmaqarışıqlıqdan qurtardı. Tehran bunun hesabına alınmasını və Moskvadan daha ölçülü-biçili qərar gözləyirdi, nəinki erməni əsilli birinin səfiri təyin edilməsini.

Qeyd edək ki, 1996-cı ildə, 40 yaşlı Levan Caqaryanın yalnız Rusiyanın İrandakı səfirliyinin 1-ci katibi postunda yüksəlmişdi. Bu, çox ləng bir yüksəliş hesab olunur. Sonra o, Tacikistana - postsövet Orta Asiyasının təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyan bir dövlətə elçi-müşavir göndərildi. Və yenə eyni mənşərə: Caqaryanın təşəbbüslər göstərmədi, bu ölkədə Rusiyanın maraqlarını irəli aparmaq üçün can yandırmadı, operativ və vacib problemlərin həllinə formal yanaşdı. Həm Tehrandakı, həm də Düşənbədə boş məşğuliyyət və qeyri-sağlam lovgalıqdan savayı heç nə ilə yadda qalmadı. Bir sözlə, diplomatiyanın yalnız təmsilçilik funksiyası və tapşırıqlarını yerinə yetirən tipli bürokratdır ki, var.

Doğrudur, buna kimi "gürücü intibahı" da olmuşdu: xarici işlər naziri Eduard Şevardnadzenin dönəmində SSRİ XİN-in müxtəlif həlqələrinə yüzlərlə etnik gürcü axış bəzənmişdi və 1990-cı ilin sonu üçün onlar faiz nisbətində artıq SSRİ XİN-in şəxsi heyə-

Müstəqillik və dövlətçi düşüncə tərzini tələb edən vəzifələr belələri üçün əks-göstərişdir. Ona görə də Düşənbədə son o, Rusiya XİN-in mərkəzi aparatında lövbər saldı. Ola bilsin, orada o, heç nə ilə yadda qalmadan pensiyaya-dək sakitcə işləyirdi, əgər Moskvada, ümumən Rusiyada da "erməni intibahı" baş verməseydi.

Bu "intibahın" pik məqamlarından biri 2004-cü ilin martına - təmiz erməni olan Sergey Lavrovun (*əsas ailəsi Kalantarovdur, Lavrov isə atasının soyadıdır*) Rusiyanın xarici işlər naziri təyin olunmasına təsadüf elədi. Məhz 2004-cü ildən Rusiya XİN-in rəhbər postlarında ermənilərin sayı kəskin artdı. Buna əmin olmaq üçün Sergey Lavrovun 11 ildir başında durduğu xarici siyasət idarəsində vəzifə alan ermənilərin və rusların nisbətində nəzər salmaq kifayətdir.

Doğrudur, buna kimi "gürücü intibahı" da olmuşdu: xarici işlər naziri Eduard Şevardnadzenin dönəmində SSRİ XİN-in müxtəlif həlqələrinə yüzlərlə etnik gürcü axış bəzənmişdi və 1990-cı ilin sonu üçün onlar faiz nisbətində artıq SSRİ XİN-in şəxsi heyə-

bilir ki, Kabulov İrana və iranlılara olduqca neqativ münasibət bəsləyir. O, "İranlılar əfqanlardan bəzərdir!" ifadəsinin müəllifidir və bununla fəxr edir. Vaxtilə İran tərəfinin təşəbbüs göstərdiyi onlarla görüş məhz onun sayəsində, quru bürokratik bəhanələrlə - "Sizin arzunuz rəhbərliyə çatdırılacaq", "Biz sizin təşəbbüsünü baxacağıq" və ya "Rusiya tərəfi hesab edir ki, belə bir görüşə heç bir lüzum yox-

maraqlarına da cavab verirdi. İstisna deyil ki, təyinat zamanı başqa motivlər də əsas götürülüb. Amma məhz bu versiya (*erməni amili - red.*) hər halda, az-çox məntiqli şərhə kildə izah edir ki, nədən adı, tamamilə önəmsiz bir məmur Rusiyanın xarici siyasəti üçün ən mühüm postlardan birinə göndərilib?

Xarakterikdir ki, həmin 1996-cı ildə Tehrandakı Levan Caqaryanın birgə etnik azər-

bacarmır. Moskva, necə deyərək, "kor-koranə" hərəkət edir, iranlılar baş verənlərdən heç nə başa düşə bilmirlər, səfir fəaliyyətini səfirlik ərazisi ilə məhdudlaşdırın Caqaryanın isə yerli KİV-lərlə, siyasətçilərlə, ictimaiyyət nümayəndələri ilə işləməkdən qaçır. İranın siyasi, işgüzar və mədəni dairələri ilə ciddi əlaqələrin yaradılmasına nail olmur, buna can atmır - çünki sadəcə olaraq, vəziyyəti, yerli qüvvələr nisbətini və elitaların ovqatını bilmir. Ona etimad göstərilir və praktik surətdə heç bir səviyyədə qəbul eləmərlər.

Levan Caqaryanın uzun müddət öz sənətsizliyini onunla ört-basdır elədi ki, qərbyönlü prezident Dmitri Medvedyev dönəmində Rusiya Qərblə "yumşalma" siyasəti həyata keçirməyə və Tehrana münasibəti Vaşinqton və İsrailin mövqeyini nəzərə almaqla qurmağa başlamışdı. Məhz həmin dövrdə BMT Təhlükəsizlik Şurasının bir sıra anti-İran qətnamələrini Moskva dəstəkləmiş, demək olar, Buxəhr AES-in tikintisini dayandırmış, İrana S-300 zenit-raket sistemlərini verməkdən imtina eləmişdi və Tehrandakı dünya arenasında, Yaxın Şərqi üzrə qarşılıqlı əməkdaşlıqdan uzaqlaşmışdı.

Ancaq 2012-ci ildə Moskvada situasiya köklü surətdə dəyişdi, çünki...

(Ardı var)

□ Hazırladı: Siyasət şöbəsi

"15 il sonra Caqaryanın İrana səfir kimi qayıtsa da, onunla eyni rəndə birgə işləmiş Əli Mustafabəyli bir diplomatik pillə də yüksəlmədi və İsfahana baş konsul göndərildi. Səbəb aydındır: yəqin ki - Mustafabəyli azərbaycanlıdır və onun Rusiya XİN-də karyerası bağlanıb"

dur" şəklində cavablarla əngəllənib.

Bu, onun tərəfindən əvvəllə, aşkar qərbyönlü oriyentasiyasına görə edilirdi. İkincisi, onun iranlılara münasibətdə mövqeyinə belə bir fakt iz qoyub: 1983-cü ilin aprelində, diplomatik karyerasının başlanğıcında o, 18 sovet diplomatından biri kimi "persona non-grata" elan edilib və Tehrandan qovulub. Bununla da, necə deyərək, "İran sindromu" qazanıb.

baycanlı Əli Mustafabəyli də elçi-müşavir (*yəni Rusiya səfirinin müavini*) işləyirdi. Digər, 15 il sonra Caqaryanın İrana səfir kimi qayıtsa da, Mustafabəyli bir diplomatik pillə də yüksəlmədi və İsfahana baş konsul göndərildi. Özü də bu təyinatadək o, həmin vəzifədə artıq bir dəfə işləmişdi. Baş konsul postu isə səfir olmadıqda onu əvəzləyən elçi-müşavirlikdən aşağı vəzifə sayılır. Səbəb aydındır: yəqin ki - Əli Mustafabəyli azərbaycanlıdır və onun Rusiya XİN-də karyerası bağlanıb.

Uşaq kaprizlərinə, qeyri-sağlam lovgalıqına və diktator davranışına görə səfirlik əməkdaşlarının tezliklə yerli "şahənşah" adı verdiyi Caqar-

"Rusiyada "erməni intibahı"nın pik məqamı 2004-cü ilin martına - təmiz erməni olan Sergey Lavrovun (əsas ailəsi Kalantarovdur, Lavrov isə atasının soyadıdır) Rusiyanın xarici işlər naziri təyin olunmasına təsadüf elədi. Məhz 2004-cü ildən Rusiya XİN-in rəhbər postlarında ermənilərin sayı kəskin artdı"

Türkiyədə nüfuzlu beyin mərkəzlərindən biri olan Strateji Düşüncə İnstitutunun Yaxın Şərq Araşdırmaları bölməsi və onun rəhbəri Mehmet Şahin regionu yaxşı tanıyan mütəxəssis olmaqla yanaşı, eyni zamanda hazırkı hakimiyyətin Yaxın Şərq siyasətinin formalaşmasında rolunu da necə deyirlər, "mətbəxə yaxın" olan bir mütəxəssisdir. Onunla söhbətdə məhz Ankaranın başladığı antiterror əməliyyatlarının hədəfi, regiondakı son duruma Ankaranın baxışını soruşduq:

- İki həftə öncə Türkiyə böyük bir antiterror kampaniyası başladı. Hazırda həm İŞİD, həm də PKK-ya qarşı əməliyyatlar davam edir. Kənarından sanki Türkiyənin yeni bir xarici və təhlükəsizlik siyasəti həyata keçirdiyi hiss olunur. Yeni bir plandır mı bu?

- Məncə də, bəli, elədir. - Bu plan nələri əhatə edir?

- Yaxın Şərq siyasəti baxımdan dünyanın ən dinamik bölgəsidir. Dinamik bölgədə statik bir xarici siyasət yürütsəniz məğlub olarsınız. Bölgədəki çox dramatik dəyişiklikləri göz önünə alaraq ya xarici siyasətinizi təftiş edərsiniz, ya da yeni şərtlərə görə siyasət yürüdərsiniz. Mənə görə, dəyişikliyin olduğunu sübut edən ən əsas fakt ABŞ-la əldə olunan razılaşmadır. Məhz bu anlaşmadan sonra Türkiyə İŞİD və PKK-ya qarşı antiterror əməliyyatlarına başladı.

- ABŞ və Türkiyə arasında bəhs etdiyiniz anlaşma nələri əhatə edir?

- Əlbəttə, hələ detallar tam belli deyil, düşünürəm ki, yaxın zamanlarda detallar üzə çıxacaq. Ancaq mənim düşüncəmə görə, bu anlaşmaya birincisi, Yaxın Şərqdə ABŞ və Türkiyənin terrora qarşı birgə mübarizəsi daxildir. Baxın, indi PKK deyir ki, Amerika kürdləri satdı. Amerikalılar çox pragmatikdirlər və öz maraqlarına baxırlar. Onların maraqları çox açıqdır, hətta ABŞ prezidenti and içəndə Amerikanın maraqları üçün çalışacağını bəyan edir. ABŞ üçün PKK kimi təşkilatlar aralıq məqsədlər üçün istifadə olunan təşkilatlardır. Yeni məsələ, birini cəzalandırmaq istəyəndə bu cür təşkilatlardan istifadə edilir. Terror təşkilatları eskort qadın kimidir, ara-sıra ehtiyacınız olanda çağırılıb istifadə edərsiniz.

Fəqət, ona qarşılıq NATO üzvü kimi bir müttəfiq və qarşıdakı dönmədə İŞİD kimi bir terror təşkilatı ilə mübarizə var. Bu təşkilat sadəcə İraq və Suriyanın içində deyil, Əfqanıstan, Pakistandan Qafqaza, Qərbdə isə Fəse qədər olan geniş bir coğrafiyaya yayılıb. İŞİD real bir terror təşkilatı olmaqla yanaşı, eyni zamanda bir zehniyyətdir. Belə bir terrorla mübarizə üçün PKK ilə ittifaq daha uyğundur, yoxsa Türkiyə kimi güclü bir ölkə ilə birləşmək? Təbii ki, Türkiyə ilə ittifaq ABŞ üçün daha uyğun idi.

Anlaşmanın ikinci maddəsi İncirlik hərbi hava bazasının terrora qarşı mübarizədə istifadə olunması idi. Çünki uzun

dönəmlə mübarizədə bu bazadan çox istifadə olunacaq. Artıq dünən xəbər verdilər ki, ilk pilotsuz silahlı təyyarə İncirlik bazasından havaya qalxıb İŞİD mövqelərini vurub.

Üçüncü maddə "təlim-təchiz" proqramıdır. Dördüncü isə təhlükəsiz bölgənin yaradılması olub. Düşünürəm ki, ABŞ və Türkiyə arasında anlaşma bu maddələri nəzərdə tutur.

"lim-təchiz" proqramı və "təhlükəsiz bölgə". Bu bəndlərdə Türkiyənin maraqlarını təmin edən hansılardır, yəni Ankaranın qazancı hardadır?

- Türkiyənin bu anlaşmada ən böyük qazancı terrorla mübarizədir.

- PKK, yoxsa İŞİD terroru ilə?

- İkisi ilə də. Bilirsiniz niyə?

- Bu bir prosesdir. Bildiyiniz kimi, Rusiya Lavrov vasitəsilə öz mövqeyini ortaya qoyub. İran və Rusiya bölgədəki yeni anlaşmadan sonra vəziyyətin onların ziyanına cərəyan etdiyini gördükləri üçün yeni həll planı ortaya qoyublar. Onlar deyir ki, İŞİD-ə qarşı mübarizə üçün Suriya və İraq ordusunu dəstəkləyək. Soruşmaq lazımdır: İraqda ordu varmı, qaldı-

- Türkiyə buna etiraz etmir. Əsəd və ətrafındakılar kənara çıxarsa, hər kəs siyasi həll prosesini dəstəkləyir. Ancaq Suriyada yüz minlərlə insanın ölümünə səbəb olmuş Əsədin yenidən keçici hökumətdə təmsil olunmasını nə Türkiyə, nə Qətər, nə Səudiyyə Ərəbistanı, də digər ərəb ölkələri dəstəkləməz.

- Türkiyə Suriyanın şimalı-

"PKK deyir ki, ABŞ

"kürdləri satdı..."

Mehmet Şahin: "Terror təşkilatları eskort qadın kimidir, ara-sıra ehtiyacınız olanda çağırılıb istifadə edərsiniz"

Bəlkə də bu gün siyasəti hakimiyyət bəzi səbəblərdən bunu açıqlamır, amma bu anlaşmanın Yaxın Şərqdəki köklü problemlərə də təsir edəcəyini düşünürəm. Məsələn, Suriyanın gələcəyi, Əsəd rejiminin taleyi məsələsinə təsir edə bilər. Və ya Türkiyə-Misir münasibətlərinə təsiri olacaq; yaxud da İsrailə münasibətlərə təsir edəcək. Müşahidə edərsinizsə, son dövrlərdə Türkiyə-İsrail arasında kəskin çıxışlar yoxdur. Bu mənada Ankara-Vaşinqton anlaşması çox önəmli idi.

Bildiyiniz kimi, bundan əvvəl İranda və Qərbdə belə bir analizlər vardı ki, İran və "altılıq" ölkələri anlaşdılar, Qərb Yaxın Şərqə İrana verdi. Amma bu mümkün olası bir iş deyil. Yalnız İrana deyil, qərblilər, Amerika Yaxın Şərqə nə Səudiyyə Ərəbistanına, nə Türkiyəyə, nə İrana, nə də Misirə verməzlər. Bu, önəmli bir bölgədir.

- Amma o da var ki, Vaşinqton, eləcə də Almaniya kimi ölkələr Ankaranın PKK-ya qarşı əməliyyatını dəstəkləmədiyini bəyan edib.

- Onu belə deyək. Vaşinqton Türkiyəyə açıq dəstək verməsə də, terrora qarşı mübarizəsinin önünü açıb, PKK-ya qarşı mübarizəsinin haqlı olduğu söyləməsi dəstək deyilmi?

- Ərdəğan və Obama arasında anlaşmalı telefon danışığında sonra Türkiyə antiterror əməliyyatlarına başladı. Bunun ardınca Suriya mövzusunda bölgədə hərəkətilik yaşandı. Dünən Tehrandə Suriya və İran xarici işlər nazirləri ilə Rusiya

Çünki uzun zaman Türkiyəni İŞİD-ə bağladılar. "Türkiyə İŞİD-i qoruyur, dəstəkləyir, əlaqələri var" və sair sözlər dedilər. Hətta utanmasalar İŞİD-i Türkiyə qurdu deyirdilər. Burada məsələ odur ki, bu gün Türkiyənin sərhədlərinə baxdıqda İraq və Suriya sərhədlərində iki böyük terror təşkilatı var. Onlardan biri beynəlxalq terror təşkilatı adlandırılacaq İŞİD-dir. Çünki fərqli ölkələrə yayılmış və fərqli ölkələrdən gələnlərin birləşdiyi bir qruplaşmadır. Digəri isə Türkiyənin 1984-cü ildən bəri mübarizə apardığı PKK terror təşkilatı və ona birləşən qruplardır. İraq və Suriyada qeyri-sabit vəziyyətin davam etməsi bir həqiqəti üzə çıxır. Bu da ondan ibarətdir ki, yeni terror təşkilatları ortaya çıxa bilər. Bu terror qrupları ilə Türkiyənin təkbaşına mücadilə etmək gücü varmı? Əlbəttə, yox. Edə bilər, amma bu mübarizə onu çox zəiflədə.

- Amma o da var ki, Vaşinqton, eləcə də Almaniya kimi ölkələr Ankaranın PKK-ya qarşı əməliyyatını dəstəkləmədiyini bəyan edib.

- Onu belə deyək. Vaşinqton Türkiyəyə açıq dəstək verməsə də, terrora qarşı mübarizəsinin önünü açıb, PKK-ya qarşı mübarizəsinin haqlı olduğu söyləməsi dəstək deyilmi?

- Ərdəğan və Obama arasında anlaşmalı telefon danışığında sonra Türkiyə antiterror əməliyyatlarına başladı. Bunun ardınca Suriya mövzusunda bölgədə hərəkətilik yaşandı. Dünən Tehrandə Suriya və İran xarici işlər nazirləri ilə Rusiya



"Vaşinqton-Ankara anlaşması bölgədə yeni situasiyanın yaranmasına səbəb olacaq"

na ordu yeridib "təhlükəsiz bölgə" yaradacaqmı?

- "Təhlükəsiz bölgənin" yaradılması istiqamətində fəaliyyətin olması dəqiqdir. Bu bərdə anlaşmanın olduğu aşkardır.

- Birbaşa canlı hərbi qüvvə müdaxiləsi olacaq?

- Ünsürlər dəyişə bilər. Mənim bildiyim qədər ilə burda "təlim-təchiz" proqramı işləyəcək. Yeni burda birbaşa Türkiyə əsgərinin Suriyaya daxil olmasına gerek yoxdur. Sizil əsgəriniz kimi davranan hərbiçilər varsa, mütləq Türkiyə vətəndaşının ora göndərilməsinə gerek yoxdur. Mənim bildiyim qədər ilə ən son olaraq 5 min türkmen döyüşçünün birləşdiyi "Türkmən ordusu" yaradılır. Burada həm də İraqdan alınmış dərs də rol oynayır. Çünki bildiyiniz kimi, İraqda türkmənlər uduzan bir icma olub. O bölgədə

mi? "Həşdi Şabilər", yoxsa "Həşdi Vatani"mi İraq ordusu? İraqda ordu qalmadı. Yaxud İŞİD-ə qarşı PKK, yoxsa Bərzani savaşıcaq? Və ya Suriyada öz xalqını qətlə yetirən Əsədini nəzərdə tutursunuz? Bu mənada Rusiya və İranın hərəkətiliyi Amerikanın sonra bir həftədə Yaxın Şərqdəki müttəfiqləri ilə əldə etdiyi anlaşmalara qarşı əks-hücum kimi qəbul olunmalıdır.

- Necə düşünürsünüz, Suriya mövzusunda Amerika və Rusiya arasında anlaşma əldə olunacaqmı? Yeni İran planına əsasən atəşkəs elan olunması, milli birlik hökumətinin qurulması, yeni konstitusiyanın hazırlanması nəzərdə tutulur.

"Amerika Yaxın Şərqə nə Səudiyyə Ərəbistanına, nə Türkiyəyə, nə İrana, nə də Misirə verməz"

lantıda körfəzin təhlükəsizliyi mövzusunda anlaşma əldə olduğunu bəyan etdilər.

- Mehmet bəy, ABŞ və Türkiyə arasında 4 mövzuda anlaşmanı qeyd etdiniz. Terrora qarşı birgə mübarizə, İncirlik bazası, "ta-

XİN müavini birgə görüş keçirdi. Eyni zamanda mətbuatda İranın BMT-yə Suriya böhranının həlli ilə bağlı yeni plan təqdim etməsi haqda xəbərlər yayıldı. Türkiyədə bu hərəkətilik necə qarşılanacaq?

- Necə düşünürsünüz, Suriya mövzusunda Amerika və Rusiya arasında anlaşma əldə olunacaqmı? Yeni İran planına əsasən atəşkəs elan olunması, milli birlik hökumətinin qurulması, yeni konstitusiyanın hazırlanması nəzərdə tutulur.

türkmənlərin təlim alıb bölgədə təhlükəsizliyi təmin etməsi mümkündür. Bildiyiniz kimi, o bölgə bayır-bucaq türkmənlərinin sıx yaşadığı bölgədir. Ümumilikdə 100-110 km uzunluğunda bir ərəzidən söhbət gedir. Burada hansısa təhlükə yaranarsa, o zaman ora hava zərbələrinin həyata keçirilməsi ilə bağlı Amerika ilə Türkiyənin anlaşdığı məlum olur. Bu təhlükə istər İŞİD-dən, istər PYD-YPG-dən, istərsə də Əsəddən gəlsin, fərq etmir. Bu plan İran və Rusiyanı narahat edir. Çünki bu bölgənin yaradılması iki gücü zəiflədəcək. Birinci İŞİD zəifləyəcək, İŞİD-in zəifləməsi isə Əsədin xeyrinə deyil. İŞİD Əsədi gücləndirən bu faktordur. İŞİD Əsədi leqallaşdırmaqla yanaşı, eyni zamanda onunla savaşa müxalifləri öldürür.

Eyni şəkildə PYD-YPG də Əsədə xidmət edir. Bir qədər əvvəl Saleh Müslim bəyan etdi ki, Suriya ordusuna qatıla bilərlər. Amma buna qədər də kürdlər Əsədin ordusu kimi hərəkət etdilər. Hələ xeyli əvvəl bu anlaşma vardı. Bunun vasitəçisi isə Tələbani idi. PYD-nin ilk olaraq təzyiqlə aldığı partiyalar Mustafa Bərzaniyə yaxın kürd partiyaları idi.

- Baş nazir dedi ki, Türkiyə ordusu PKK təslim olana qədər mübarizə davam edəcək. Bas sizcə, bu savaş nə zamana qədər davam edəcək? Türkiyə ordusu Kandil dağıtmaq üçün alt-üst edə biləcəkmiz?

- İrəqlilik bitməyən bir xəstəlikdir. Bu xəstəlik Qiyamətə qədər davam edəcək. Önəmli olan odur ki, Türkiyə bu problemi idarə olunan vəziyyətə gətirərsə, zəiflədərsə çox yaxşı olardı. Çünki Yaxın Şərqdə kürd geopolitikası yalnız Türkiyəyə problem yaratmır. Yalnız Türkiyənin daxilində olsaydı, bunu həll etmək daha asan olardı. Amma artıq bu, regional və beynəlxalq bir problemə çevrilib. Bu cür problemləri tez bir zamanda həll etmək cəhdləri bir az sadələşməyə başladı. Türkiyə terror təşkilatlarının yola gətirəcəyi zəif ölkə deyildir. Türkiyə bu əməliyyatları davam etdirəcək. 2012-ci ildə də bu cür əməliyyatlar həyata keçirildi. Mənim gördüyüm qədər ilə Türkiyə islahatları davam etdirəcək, ancaq eyni zamanda mümkün olduğu qədər ilə PKK-ya qarşı əməliyyatları da sürdürecək. İndi PKK Türkiyədən əməliyyatları dayandırmasını istəyir. Səbəbi də odur ki, PKK öz silahlı gücünü Suriyada yeni bir bölgə yaratmağa yönəldirsən. Suriyada gücləndikdən sonra isə yenidən Türkiyəyə dönəcəklər. Türkiyə isə bunun qarşısını almaq üçün tədbir görür. Onu da unutmaq lazım deyil ki, bu gün İranın PKK-ya dəstəyi olsa da, sabah kürd geopolitikası ona da toxunacaq.

- Yeni belə görünür ki, Yaxın Şərq siyasətində dəyişiklik gözlənilir?

- Dəyişən bir neçə faktor var. Türkiyə Qərblə ittifaqını təzələdi və bu anlaşmanın yalnız Türkiyə deyil, bütövlükdə Qafqazlar da daxil olmaqla, bütövlükdə bölgədə dəyişikliyin əsasını qoyacağını düşünürəm.

□ Kənan RÖVSƏNOĞLU, Ankara

Kəçmiş milli təhlükəsizlik naziri Nəriman İmranovun və Rusiya Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı İlqar Qasimovun Azərbaycanla "Avrasiya Hərəkatı" yaratmaları və bu quruma daha çox siyasi-hərbi keçmiş olan şəxsləri toplaması haqda yazmışdıq. Qeyd etmişdik ki, Azərbaycan mətbuatı bu hərəkatı birmənalı olaraq Rusiyanın ölkəmizə qarşı növbəti provokasiyası kimi təqdim edir.

Bu hərəkatın əsas məram və məqsədi Azərbaycanı birbaşa olaraq Rusiyanın tabeliyinə qaytarmaqdır. Qorxunc planın gerçəkləşməsi üçün dayanmadan iş aparılır. "Avrasiya Hərəkatı" şimal qonşumuzun siyasi-hərbi dairələrində yaradılan, bu dairələrin direktivlərinə, planına uyğun hərəkat edən ilk təşkilat deyil. 2013-cü ildə Moskvada Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) adlı təşkilat yaradılmışdı. Bu təşkilatın Kremlin iradəsi ilə yaradıldığı haqda iddialar sonrakı proseslərdə özünü tam doğrultdu. Sonradan mətbuatın "Milyarderlər İttifaqı" adı verdiyi təşkilat prezident seçkisində öz namizədi ilə iştirak edib hakimiyyəti götürməyi planlaşdırırdı. Plan Azərbaycan hakimiyyətinin sürəkli çabaları sayəsində baş tutmadı. Rusiya Azərbaycanı öz təsir orbitinə qaytara bilmədi.

"Milyarderlər İttifaqı" daha çox siyasi-biznesmenlərin təşkilatı idisə, yeni yaradılan "Avrasiya Hərəkatı"nda daha çox siyasi-hərbi keçmiş olan kəslərin təmsil olunacağı ilk gündən bellidir. Artıq Rusiya "Milyarderlər İttifaqı" layihəsini "Avrasiya Hərəkatı" layihəsi ilə əvəzləyib yazsaq, yanlışdır.

Təşkilat az əvvəl yaradılarsa da, qısa bir zamanda Azərbaycanın rayonlarında da dayaq nöqtələrini yarada bilib. Vaxtilə Müsavat Partiyasının Ağstafa rayon təşkilatının, sonradan "Azərbaycan Yolu" Siyasi Hərəkatının Qazax şöbəsinin sədri olmuş Fəxrəddin Dolqun özünün facebook divarında yazdıqlarına diqqət edək: "Təzə təsis edilən "Avrasiya Hərəkatı"nın Qazax və Ağstafada təşəbbüs qrupları yaradılmışdır. Təşəbbüs qrupunda keçmiş hərəkatçılar, keçmiş hərbiçilər və ziyalılar təmsil olunurlar. İştirakçılar son günlər mətbuatda aparılan əks-təbliğata etirazlarını bildirərək, yeni fəaliyyətə başlayan bir təşkilata qabaqcadan aparılan kampaniyanın yolverilməz olduğunu qeyd etmişlər".

Fəxrəddin Dolqun statusu yazdıqlarımızı təsdiqləyir. Xüsusən hərbiçilərin hərəkata qoşulması haqda F.Dolqun qeydləri "Avrasiya Hərəkatı"nı yaradanların əsasən hərbi keçmiş olan siyasilərə "stavka" etdiyini bir daha təsdiqləyir.

F.Dolqula əlaqə saxlayıb hərəkata qoşulanların kimliyi ilə maraqlandıq. O dedi ki, İlqar Qasimovla əlaqələri "Azərbaycan Siyasi" Yolu Hərəkatı zamanından var:

- Bakıda idim, zəng edib dedilər ki, təşəbbüs qrupunu

elan edin, sonra təşkilatdan kimlərin təmsil olunması haqda məlumat verəcəyəm.

- Kim zəng etdi?

- Həmin şəxslərlə tanışam. Sadəcə, mənə dedilər ki, hələlik informasiya kimi verin ki, təşəbbüs qrupu yaradılıb. Sadəcə, mətbuata çıxmaq şerti ilə bunu etməyimi dedilər. Mən də informasiya verdim.

F.Dolq deyib ki, təşkilat rəhbərliyi ilə ümumi razılıq əldə olundundan sonra hərəkatda kimlərin təmsil olunduğu haqda məlumat verəcəyəm:

gedə biləmi?

Fəxrəddin Dolq hesab edir ki, "Avrasiya Hərəkatı" iqtisadi birlikdir: "Hərəkatda Avropaya inteqrasiya tərəfdarları da var. İlhaq məsələsi olacağına, təbii ki, biz buna qarşı olacağıq. Biz bunu qəbul etmirik. Hazırkı hakimiyyətə qarşı olan istənilən təşkilatda varıq. Bu gün yeni yaradılan "Avrasiya Hərəkatı"nın ortada pis bir fəaliyyəti yoxdur. Bu təşkilat hələlik doğulmayan uşaqdır. Amma hərəkata qarşı mətbuatda neqativ yazılar yazılır".

Bizim səmimi münasibətlərimiz bu gün də davam edir. Bugünlərdə "Avrasiya Hərəkatı" ilə yanaşı, ADR-in də təşəbbüs qrupu yaradıldı. Onlara da əlimdən gələnlə köməyi etdim. Əgər görsəm ki, Azərbaycan dövlətçiliyi üçün təhlükə var, oradan uzaqlaşacağam".

Rusiyanın Azərbaycanda keçirilən hər seçki öncəsi rəsmi Bakı ətrafında gərginlik yaratmaq kursu illərdir ki, davam edir. Bu baxımdan parlament seçkiləri öncəsi "Avrasiya Hərəkatı"nın elan olunması da təsadüfi deyil. "Milyarderlər İttifaqı" da prezident seçkiləri öncəsi yaradılmışdı. Fərq ondadır ki, seçkilər ərəfəsi bu dəfə küçələr üzərində müxtəlif şüarlar yazılmış dinc müxalifətçilər əvəzinə əli silahlı, qırmızı zolaqlı papağı olan rusiyapərəst qüvvələr çıxıb.

"Avrasiya Hərəkatı" rayonlarda təşkilatlanmağa başladı

Rusiyapərəst şəxslərin təsis etdiyi qurumun qərb bölgəsində ilk təşəbbüs qrupu yaradılıb



Nəriman İmranov



İlqar Qasimov

Sabiq müsavatçı Fəxrəddin Dolq: "Bu təşkilat Azərbaycan əleyhinə fəaliyyət göstərsə, ordan uzaqlaşacağam"

"Yaxın zamanlarda adlar açıqlanacaq".

F.Dolq keçiriləcək parlament seçkilərində iştirak edəcəyi ilə bağlı status da yazıb. Sual yaranır: "Avrasiya Hərəkatı"nın üzvləri keçiriləcək parlament seçkilərində iştirak edəcəklərmi?

Müəhibimiz deyir ki, ola bilər ki, üzvlərin bir çoxu seçkilərdə iştirak etsin.

"Avrasiya Hərəkatı"nı partiyaya çevirmək planı varmı?

F.Dolq bildirdi ki, hələlik belə bir plan yoxdur: "Partiyaya çevrilərsə, hərəkatda digər partiyaların üzvləri də var. Bu plan yoxdur. Təşəbbüs qrupunun üzvləri olaraq biz ilk gündən bildirmişik ki, əgər yeni yaradılan hərəkatın fəaliyyəti anti-Azərbaycan, müstəqilliyə qarşı olarsa, buna qarşıyıq. Hərəkatda olanlar Azərbaycanın müstəqilliyinin qorunması şerti ilə ora qoşulublar".

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin deyir ki, hərəkatın məqsədi keçmiş sovet respublikalarının Rusiya ilə siyasi, iqtisadi, hərbi, gömrük, humanitar və mədəni sahədə inteqrasiyasından keçən və Avrasiya superdövlətinin yaradılmasıdır. Bu superdövlətin içində Azərbaycanın müstəqilliyindən söhbət

hərəkatı"nın elan olunması da təsadüfi deyil. "Milyarderlər İttifaqı" da prezident seçkiləri öncəsi yaradılmışdı. Fərq ondadır ki, seçkilər ərəfəsi bu dəfə küçələr üzərində müxtəlif şüarlar yazılmış dinc müxalifətçilər əvəzinə əli silahlı, qırmızı zolaqlı papağı olan rusiyapərəst qüvvələr çıxıb.

"Avrasiya Hərəkatı"nın elan etdiyi Rusiyaya yaxınlaşma prinsiplərini hərbiçilərin çiyində, onların vasitəsilə gerçəkləşdirmək istəyi ortada ikən, başqa cür düşünmək sadəcə vəziyyətə uyğun deyil.

Az sonra Azərbaycanın digər rayonlarında da hərəkatın təşkilatlanması haqda məlumatların gələcəyini artıq indidən söyləmək olar.

Qiyamçı Sürət Hüseynovun bu hərəkata qoşulması haqda yazılanlara münasibət bildirməməsi, susqunluq nümayiş etdirməsi də şübhəlidir. S.Hüseynov da, hərəkata qoşulduğu deyilən baş nazirin səbiq 1-ci müavini Abbas Abbasov da Gəncədənindir. Bu baxımdan "Avrasiya Hərəkatı"nın növbəti dayaq nöqtəsinin Gəncədə yaradılması da mümkündür. Bir sözlə, yeni yaradılan "Avrasiya Hərəkatı" hələlik Azərbaycanda xırda dayaq nöqtələri vasitəsilə kök salmağa başlayıb.

Qeyd edək ki, N.İmranovun bu gün də Sürət Hüseynovla əlaqələrinin olması haqda məlumat var. Vaxtilə Abbas Abbasovun kuratoru olmuş sabiq milli təhlükəsizlik naziri Nəriman İmranov ömrünü Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin (DTK-KQB) divarları arasında keçirib. 1992-ci ilin yazında, fəxri təqaüdə çıxmasında bir neçə ay qalmış o, 24 il 6 ay xidmət etdiyi DTK-dan istefa verərək Azərbaycana gəlib. N.İmranovun bu hərəkatının vətənpərvərlik hissələrindən qaynaqlandığını deyənlər az keçmədi ki, yanlıqlarını başa düşdülər. Bu dəfə də eyni ssenarinin təkrarlanaacağı istisna edilmir.

□ E.HÜSEYNOV

Seçkilər boykot ediləcəkmi?

Azər RƏŞİDOĞLU



Hec bir zaman seçki ərəfəsi bu qəddər passiv olmamışdı. İqtidar heç nəyi dəyişmək istəmir, müxalifət isə yenə də Qərbin situasiyanı dəyişəcəyini düşünür, digər bir qrup isə məğlubiyyətdən sığortalanmaq üçün yenə də boykot çağırışları səsləndirməkdədir. Bütün bunların fonunda hakimiyyətə beynəlxalq təzyiqlər artmaqdadır. Lakin Azərbaycanda işarəni yalnız xaricdən gözləmək ənənəsinə də son qoymaq lazım gəlir. Azərbaycan hakimiyyətini Qərbin "daxili məsələlərə burnunu soxması", demokratiya tələblərini artırması qəzəbləndirir. Hər seçkidə olduğu kimi, bu dəfə də "rəngli inqilablar" barədə hakimiyyət təbliğatı əsas prioritet kəsb edir. Lakin Qərb hər seçkidə rəsmi Bakı ilə anlaşa bilib. Bu baxımdan, hakimiyyəti indi daha çox Rusiyanın planları narahat edir. Moskvanın planında demokratik dəyişikliklər deyil, konkret geosiyasi tələblər durur.

Azərbaycan hakimiyyəti Qərbin demokratiya tələblərini müəyyən mənada nəzərə ala bilər, lakin Rusiyanın tələblərinə əməl etmək özünü alovun içinə atmaq deməkdir. Belə vəziyyət uzun müddət davam edə bilməz. Bu baxımdan, rəsmi Bakı özünü qorumaq üçün tərəflərdən biri ilə anlaşmaq zorundadır.

Lakin müxalifət konkret fəaliyyət proqramına malik olarsa, xarici güc mərkəzləri də planlarında dəyişiklik edə bilərlər. Bütün ümidlərin yalnız xarici amil ilə əlaqələndirilməsi də yanlış olardı.

Əgər seçki ərəfəsində Rusiya rəsmi Bakını müdafiə etdiyini bəyan edərsə, gözləntilər puça çıxıb və protest elektoratını xəyal qırıqlığına uğrada bilər.

Baş verənlərin bir blef ola bilmə ehtimalını öncələr irəli sürmüşdük. Bu baxımdan, xarici amil olmadan da, protest elektoratı ilə iş gücləndirilməli, vahid koordinasiya və mübarizənin taktiki, strateji tərəfləri nəzərə alınmalıdır.


Azərbaycanda daxili problemlər çoxaldıqca, rəsmi Bakıya super güclərin təzyiqləri üçün əlavə şans yaranır. Daxili problemlər super güclərin manevr predmetinə çevrilməkdədir. Bu isə ona gətirib çıxara bilər ki, vəziyyət qəlizləşərsə, iqtidar müxalifətlə deyil, bu narazılıqlardan məharətlə istifadə edən xarici güclərlə anlaşa bilər.

Bir sözlə, müxalifət üçün oyundan kənar qalmaq təhlükəsi mövcuddur. Bu baxımdan, müxalifətin hazırkı fəaliyyət proqramının açıqlanması son dərəcə vacibdir.

Bu amilsiz və situasiyanın dəyişdirilməsinə nail olmadan protest elektoratını meydanlara, yaxud seçki məntəqələrinə səsləmək perspektiv vəd etməyəcək.

Yaxın zamanlarda Azərbaycanın siyasi həyatında nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bu baxımdan, məğlubiyyət olarsa, aparıcı müxalifət partiyalarının da sonu gələ bilər. Əslində boykot aparıcı liderlərin hamısına sərf edir. Qələbə üçün mübarizə aparmaq əvəzinə, günahkar axtarmaq daha asan yoldur. İnsanların həddən ziyadə praqmatik olduğu dövrdə özünü fəda etməyə hazır olan siyasətçi tapmaq da çətindir.

Əgər bu gün protest elektoratı aparıcı partiyaları az qala idealizə edərsə, seçkidən sonra məğlubiyyət yaşanarsa, səmələrə qaldırıldığı liderlərdən qisas almaq istəyəcək. Seçkilərdə qələbənin həzzini hamı dadmaq istəyəcək, ona hamı şerik olmaq arzusunda olacaq. Məğlubiyyətə görə isə yalnız seçkilərdə iştirak edənlər cavab verməli olacaq və cəmiyyət tərəfindən linç olunmaq təhlükəsi ilə üzləşəcək. Əslində müxalifətçi statusu məsuliyyəti üzərinə götürmək və gələcəyini riskə atmağı ehtiva edir. Əgər yuxarıda söz açdığımız xarici təzyiqlər azalarsa, bu rola iddia edənlərin sayı da azala bilər...



Müxalifətin "saxta profillər inqilabı"...

Cavanşir ABBASLI

Azərbaycanda 10 ilə yaxındır ki, sosial şəbəkələrdən geniş istifadə olunur. Bu müddət ərzində virtual aləmdə sağalmaz bir "xəstəlik" peyda olub. Saxta profillərdən istifadə halları günbəgün artmaqdadır. Bu hal internet istifadəçilərinin ciddi başağrısına çevrilib.

Məhz bu profillərdən gələn linklərin açılması hesabına başqasının şəxsi profili asan ələ keçirilir. Bundan əlavə, kimisə ifşa etmək üçün də bu yola əl atılır. Belə profillər əsasən, qadın adını daşıyır və real profilə daha çox oxşayır. Facebookda bu hal daha çox yayılıb.

Müşahidə olunan zaman o hal meydana çıxır ki, fake profillərindən daha çox ölkəmizin müxalif camiası istifadə edir. Bir-birini şantaj etmək, bir-birlərinin üzərində nüfuzunu sosial şəbəkələrdəki bəyənəmlərlə göstərməyə çalışan müxalifət düşərgəsi say-sız-hesabsız saxta profillər yaradıb. Əksəriyyəti qadın adını daşıyır və ilk baxışdan real istifadəçiyə bənzəyir. Çünki siyasi fəallığı olan hər bir sosial şəbəkə istifadəçisi ilə bu profillər arasındakı ortaqlar çoxluq təşkil edir.

Maraqlıdır ki, fake profillərinə siyasi qurumların rəhbərliyi səviyyəsində nəzarət edilir. Hazırda bu işdə daha fəal görünən qurum AXCP-dir. Partiyada bütün sistem bunun üzərinə köklənib. Qurumdan xaric edilən, istefa verən şəxslərin açıqlamalarından görünür ki, AXCP saxta profillər sahəsində keçmişin təcrübəsindən istifadə edir. Belə ki, rəhbərlik səviyyəsində belə profillərə nəzarət etmək üçün, tarixdən oxuduğumuz kimi, onbaşı, yüzbaşı sistemi yaradılıb. Hər bir AXCP üzvünün ona yaxın saxta profili var. Sədr Əli Kərimli və digər rəhbər şəxslər statuslar paylaşan kimi, xüsusi tapşırıq əsasında saxta profillərin "like" mübarizəsi başlayır... Bu yolla cəmiyyətə AXCP və rəhbərinin nüfuzunu sıрмаğa cəhd edirlər. Cəmiyyət daxilindəki bəzi polemikalarda buna dolayısı yolla nail olduqları görünür. Çünki əksər siyasi mübahisələrdə sosial şəbəkələrdəki bəyənəmlərə görə müxalif qurum və rəhbərlərinin nüfuzları müəyyən edilir.

Fake profillərindən istifadə hallarını bir partiyaya aid etmək ən azından ədalətsizlik olardı. Çünki bu siyasətdən digər qurumlar da aktiv istifadə edirlər. Təəssüfləndirici hal odur ki, "saxta profil xəstəliyi" öndə gedən müxalif partiyaların daxilində yeriyib. Siyasilərin işləri daha çox "like"lər saymaq və öz bəyənəmlərinin sayını artırmaqdır. Sanki bu şəxslər əsas hədəflərini unudublar, ölkədəki köklü dəyişikləri həyata keçirəcək inqilabı sosial şəbəkələrdə edirlər. Keçirilən rəy sorğularında verilən səsərin əksəriyyətinin saxta olduğu açıq şəkildə görünür. Bir növ hazırda yaşanan bu mühiti tarixə müxalifətin "saxta profillər inqilabı" kimi daxil etmək daha doğru olar.

Maraqlıdır ki, siyasi elita xalqı aldatmaqla nəyə nail olmaq istəyir? Demokratiyadan dәм vuran siyasi liderlərin saxta səsərlə ümid etmələri arxalarınca apardıqları insanlara xəyanətdir. Hər hansı bir uğura nail olmaq üçün ilk növbədə, xalq arasında dəstəyin olması vacibdir. Bu danılmaz bir faktdır. Çünki seçkilərdə səsi vətəndaşlar verir, saxta profillər yox... Deyəsən, müxalif qurumlar və siyasi rəhbərlər bunu unudublar. Arifə bir işarə də kifayətdir...

Avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinə həbsdə olan jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs bir sıra sualları cavablandırılıb.

Əvvəlcə hakim X.İsmayılovadan məhkəmə heyətinə etirazının olub-olmadığını soruşub. X.İsmayılova cavabında iş materialları ilə tanış olmadığını deyib. Hakim ona "buna kifayət qədər vaxtınız olub" deməklə cavab verib. X.İsmayılova isə məhkəmə tərkibinə etirazının olduğunu dolayısı ilə ifadə edib. O, hakimlərin çoxunu "sifarişlə işləməkdə və vicdansızlıqda" suçlayıb. Hakim bu məqamda ona xəbərdarlıq edib: "Təhqirə yol verməyin".

İş üzrə zərərçəkən Tural Mustafayev prosesdə iştirak etməyib. X.İsmayılova bunu əsas götürərək prosesin davam etdirilməsini məqsəduyğun saymadığını bildirib.

Hakim T.Mustafayevin növbəti prosesdə iştirak etməyini diqqətə çatdırıb. Məhkəmə onun növbəti prosesə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edib.

X.İsmayılovanın vəkili Cavad Cavadlı çarpaz üzleşmə keçirilməsi barədə vəsatət qaldırıb. X.İsmayılova isə deyib ki, o, T.Mustafayevin həyatına təhlükə görür, onun "bəlke də oğurlandıqını zənn edir".

Daha sonra vəkillər X.İsmayılovanın şüşə qəfəsdən çıxarılması barədə vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.

Bundan sonra prokuror ittiham aktını elan edib. X.İs-

Xədicə İsmayılovanın məhkəməsi başladı

Jurnalist ona verilən ittihamları rədd edib



maylova ittihamı qəbul etməyib və deyib: "Mən nədə ittiham olduğumu ümumiyyətlə bilmirəm".

Hakim:

- Bu ittiham təsdiqini taparsa, sizə 15 il həbs cəzası gözləyir.

X.İsmayılova:

- Siz sifarişlə işləyirsiniz. İstəyirsiniz lap 25 il cəza verin. Tural gəlib burada ifadə verməyə qədər mən də ifadə verməyəcəyəm.

Hakim:

- Digər epizodlar üzrə ifadə verin.

X.İsmayılova:

- Digər epizodlar üzrə ittiham da düzgün tərtib edilməyib. Mən hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam? Bunlar mənə aydın deyil.

Bundan sonra prosesdə fasilə elan olunub.

Fasilədən sonra davam etdirilən məhkəmə prosesində Xədicə İsmayılova məhkəmə tərkibinə etirazını bildirib.

Daha sonra X.İsmayılova jurnalistlərin zala buraxılmasına etiraz edib.

Fasilədən sonra vəkillər və təqsirləndirilən şəxslər məhkəmə tərkibinə yenə etiraz edib. Amma bu vəsatətlər baxılmamış qalıb.

Xədicə İsmayılova çıxış edərək bildirib ki, o, vəkillərinin xahişini nəzərə alaraq məhkəmənin gedişinə xələl gətirmək istəmir: "Amma gələn dəfə müstəqil mətbuat məhkəmə zalına buraxılmasa, mənədən inciməyin".

Daha sonra şahidlər hakim, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırılıb. Babək Bəkirov və Aynur İmranova ifadə veriblər.

A.İmranova AzadlıqRadiosu ilə əlaqəsinin olmadığını, X.İsmayılova ilə sadəcə şəxsi tanışlığının olduğunu deyib. B.Bəkirov isə öz bank hesabları ilə bağlı sualları cavablandırılıb. Məhkəmə prosesi avqustun 10-da davam etdiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətinin X.İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, AzadlıqRadiosu və "Meydan TV" teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda sink-oksid dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına öyrə Səbəyel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

X.İsmayılova jurnalist Tural Mustafayevin şikayəti əsasında saxlanılıb. T.Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbəyel Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham üzrə 5 dekabr, 2014-cü ildə X.İsmayılova barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sonradan X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimləmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.

Yunusların vəkili məhkəməyə öz qeydlərini təqdim edəcək

Ramiz Məmmədov: "Neçə il iş istənilməsindən, necə əsaslandırılmasından asılı olmayaraq, ittihamın ciddi əsasları yoxdur"

Artıq prokuror tərəfindən üst-üstə 20 il iş istənilən Leyla Yunus və Arif Yunusun vəkilləri məhkəməyə öz qeydlərini təqdim edəcəklər. Bu barədə musavat.com-a vəkili Ramiz Məmmədov bildirib. O qeyd edib ki, məhkəmə protokollarına açıqlamalarını qeyd etdirəcəklər: "Avqustun 10-da mövqeyimizi yazılı şəkildə bildirəcəyik. Qeydlərimizi hazırlayıyıq.



Ümumiyyətlə götürəndə, mövqeyimiz ciddidir. Məhkəməyə təqdim edilmiş sübutla-

rın heç biri əsaslandırılmadan rədd edilib. Hesab edirik ki, neçə il iş istənilməsindən, necə əsaslandırılmasından asılı olmayaraq, ittihamın ciddi əsasları yoxdur. Heç olmasa, maksimum çalışacağıq ki, qanunun tələbi olsun tələbimiz".

Qeyd edək ki, dövlət ittihamçısı Leyla Yunusun 11, Arif Yunusun isə 9 il azadlıqdan məhrum edilməsini tələb edib. "Human Rights Watch" insan haqları təşkilatı da məsələyə münasibət bildirərək bəyanat verib. "Azərbaycan hakimiyyəti Leyla və Arif Yunusları dərhal buraxmalı və onlara qarşı cinayət təqibini dayandırmalıdır". Bəyanatda yaşlı hüquq müdafiəçilərinin səhətinin ağır durumda olduğu bildirilir.

Qeyd edək ki, insan haqları müdafiəçisi Leyla Yunus və əri, tarixçi Arif Yunus dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.

□ RÖYA



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Xəbər verildiyi kimi, bugünlərdə Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) sifarişi ilə Azərbaycanda əhalinin bu ölkəyə münasibətini öyrənmək üçün sosioloji sorğu keçirilib. Sosioloji araşdırma kifayət qədər maraqlı nəticələr üzə çıxarıb. Sorğu nəticəsində Azərbaycanda ABŞ-ın nüfuzunu xeyli itirdiyi məlum olub.



Müdafiə naziri cəbhə xəttində mühüm tapşırıqlar verib

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığının yoxlamalarının nəticələrinə həsr olunan toplantılar keçirib.

Müdafiə Nazirliyinin (MN) rəsmi saytı xəbər verir ki, MN rəhbərliyi əvvəlcə hərbi hissənin ərazisində ucaldılan Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə hörmət və ehtiramla yad ediblər. Cəbhə bölgəsində yerləşən hərbi hissə komandirlərinin, qərargah rəislərinin və digər məsul vəzifələrin iştirakı ilə keçirilən toplantılarda hazırlıq əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hertərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı müdafiə nazirinə məruzələr edilib.

Nazir qeyd edib ki, bu gün Azərbaycan öz iqtisadiyyatı, büdcəsi, demografik vəziyyəti, hərbi gücü və bir sıra digər parametrlərinə görə hər cəhətdən tənəzzülə uğrayan düşməndən qat-qat üstündür: "Bunu tək biz yox, artıq Ermənistanın siyasi rəhbərliyi də etiraf edir. Bütün bunlar Ali Baş Komandan, cənab İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsidir. Ordumuza göstərilən diqqət sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayıb".

Z.Həsənov vurğulayıb ki, keçən ilin avqustundan indiyədək ötən müddətdə düşməne vurulan zərblərdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də özünə gələ bilməyib: "İndi də qorxu və vahimə içindədir. Artıq məqam yetişib. Beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş bir çox qərarlar da haqq və ədalətin bizim tərəfimizdə olduğunu sübut edir. Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə hazır və qadirdir".

Sonda müdafiə naziri real vəziyyət nəzərə alınmaqla döyüş və praktiki hazırlığa diqqətin artırılması, döyüş növbətçiliyində sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının dəqiq, vaxtında və müxtəlif hava şəraitində yerinə yetirilməsi, o cümlədən bölmələrin və döyüş texnikasının döyüşə hazır vəziyyətə gətirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri başa çatıb.

Qarabağ

YENİ ÜSAVAT
N 172 (6200) 8 avqust 2015



Qarabağ vasitəçiliyi uğrunda informasiya müharibəsi

Rusiya və ABŞ konfliktə daha yaxşı nəzarət üçün ictimai rəy uğrunda savaşa girib; ancaq ən yaxşı və obyektiv vasitəçi beynəlxalq hüquqa hörmət edən vasitəçidir...

Təhqiqat göstərib ki, Azərbaycanda sadəcə insanlar Birləşmiş Ştatları dünya nəhəngi statusuna iddia edən, eyni zamanda başqa dövlətlərin daxili işlərinə qarşın, öz maraqlarını güdən dövlət hesab edirlər. Müəlliflərə görə, bu nəticə Rusiyanın apardığı təbliğatın birbaşa nəticəsidir. Doğrudur, bir çox analitiklər Azərbaycanda keçirilən istənilən rəy sorğusunun nəticələri şübhə doğurduğundan, son sorğuna da yətinəcə etibarlı saymamağın tərəfdarıdır. Bununla belə, əksəriyyət o qənaətdədir ki, tam obyektiv sorğu keçirilsəydi belə, Azərbaycanda ABŞ-ın reytinginin yenə yüksək olmadığı belli olardı ki, bunun da bir neçə köklü səbəbi var və onların arasında Qarabağ amili öndə gəlir.

İş ondadır ki, Azərbaycan cəmiyyətinin xarici dövlətlərə münasibətinin formalaşmasında ən əvvəl həmin ölkələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqə əsaslı rol oynayır. Konkret olaraq Vaşinqtonun münaqişənin alovlanmasında, Azərbaycan ərazilərinin işğalında rolu olmasa da, problemin həlli prosesində tutduğu neytral mövqə, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyması Azərbaycan toplumunda heç vaxt rəğbətə qarşılanmayıb və indi də qarşılanmır.

Üstəgəl, vaxtilə ABŞ "Azadlığı Müdafiə Aktı"na "işğala məruz qalan Azərbaycana qarşı ədalətsiz, indiyə qədər də ləğv edilməyən "907-ci düzəliş" qəbul edib və hər il Dağlıq Qarabağdakı



separatçı rejimə maliyyə yardımı ayırır. Halbuki belə bir lütfkarlıq nə Abxaziya və Cənubi Osetiya, nə də Dnestryanı bölgə və Krım separatçılarına əslə göstərilir, əksinə, onlara qarşı sərt sanksiyalar mövcuddur. ABŞ və Avropa Birliyi hətta Krımda istehlak edilən istənilən məhsula embarqo qoyub.

Məsələdə şübhə yox ki, İslam (türk) amili də özünəməxsus yer tutur. Təbii ki, bütün bunları Azərbaycan vətəndaşları illərdir görür və yadda saxlayırlar. Eyni zamanda düşünürlər ki, belə bir ölkə Dağlıq Qarabağ məsələsində ədalətli münsif ola bilməz. Azərbaycan insanı həmçinin, Rusiyanın ədalətinə də bel bağlamadığından narahatdır ki, münaqişə tam olaraq Qərbin, ABŞ-ın patronajlığı altına keçsə, Azərbaycanın xeyrinə yaxşı bir şey dəyşməz.

Cəmiyyətimizdə ABŞ-a qarşı belə bir neqativ ovqatın hökm sürməsi əlbəttə ki, ən əvvəl Rusiyaya sərf edir. Həm də o səbəbə ki, Birləşmiş Ştatlar demokratiya,

azadlıq uğrunda mübarizə aparan xalqlar üçün bir müttəfiq, simvol hesab olunur və stimül rolundadır. Bu mənada Rusiya və ABŞ-ın Qarabağ vasitəçiliyi uğrunda informasiya savaşı içində olduğu da gözərdi edilə bilməz. Əfsus ki, bu savaş münaqişənin həlli yox, ona nəzarət uğrunda gedən mübarizədir və rəsmi Bakı bu realığı da ima diqqətdə saxlamaq zərurətdədir.

O ki qaldı kimin - Rusiyanın, yoxsa Birləşmiş Ştatların və ya Avropa Birliyinin daha ədalətli münsif olmasına, bu, ilk növbədə Azərbaycan xalqının onlara etimad göstərəcəyindən asılı olacaq. Yüksək etimad göstərəcəyinin başlıca meyarı isə bu güc mərkəzlərinin nə dərəcədə beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının, digər mötəbər qurumların Dağlıq Qarabağa dair qəbul etdiyi sənəd-qətnələrə hörmət bəsləməsi olacaq.

Əsas Qarabağ testi də elə budur. Ayrı sözlə, ən yaxşı və obyektiv vasitəçi beynəlxalq hüquqa hörmət edən vasitəçidir.

Hələ ki nə Rusiyadan, nə də ABŞ-dan həmin qətnəmə və sənədlərə yetərli sayğı görmürük. Düzdür, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair hər il hazırladığı hesabatda Dağlıq Qarabağın və ona bitişik 7 rayonun işğal edildiyi qeyd olunur, həmçinin, bu ilin mayında Dağlıq Qarabağda qanunsuz "parlament seçkiləri"nin keçirilməsini rəsmi Vaşinqton pisləyib.

Ancaq o da var ki, Azərbaycan ərazisindəki separatçı rejimə hər il yardım ayıran da ABŞ-dır. Minsk Qrupunun amerikalı həmsədr Ceyms Uorlikin hazırladığı altı elementdən ibarət həll modeli təklifi isə separatçılara nə vaxtsa öz müqəddəratını təyinetmə haqqı tanıyır ki, bu da əslində nə vaxtsa Azərbaycan torpaqlarında faktiki surətdə ikinci erməni dövlətinin yaradılması deməkdir.

Azərbaycan üçün məsələnin ən qəliz tərəfi də zətən, üç həmsədr dövlətin gizli ermənipərəstliyi ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə onların barmaqarası baxmasıdır. Elə indinin özündə ABŞ-ın dövlət katibi (*xarici siyasət idarəsinin başçısı*) Con Kerri ermənipərəst biri kimi tanınırsa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov (*əsl sovyadı Kalantarov*) öz kontoruna erməniləri doldurubsa, üçüncü həmsədr - dünyanın ən böyük erməni lobbisinin yaşadığı, Ermənistanı "kiçik bacı" adlandıran Fransa dövləti isə məsələdə daima və açıqca erməni maraqlarından çıxış edirsə, artıq şərhə ehtiyac qalmır yəqin ki.



Silah alveri ilə məşğul olan iki nəfər tutuldu

Qanunsuz silah-sursat alveri ilə məşğul olan iki nəfər saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Keşlə qəsəbəsində Zaqatala rayon sakini Kamran Məmmədovdan lüləsi və qundağı kəsilmis "TOZ-B" markalı tüfəng və 40 ədəd patron götürülüb.

Araşdırmalar zamanı K. Məmmədovun tüfəngi satmaq məqsədilə Neftçala rayon sakini Amil Heybetovdan alması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri ilə A. Heybetov da tutulub.

Yanacaq doldurma məntəqəsinin operatoru müştərini döydü

Bakıda yanacaq doldurma məntəqəsində dava baş verib. "Report"un xəbərinə görə, Suraxanı rayonunun Günəşli qəsəbəsində yerləşən "LUKoil" yanacaq doldurma məntəqəsində operator işləyən 21 yaşlı Sərxan Ağayev həmin məntəqəyə yanacaq doldurmağa gələn 1951-ci il təvəllüdü Aftandil Ağayevi döyüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsində araşdırma aparılır.

Bakıda 65 mindən çox piyada cərimələnib



Bakıda ilin əvvəlindən polis tərəfindən 65832 piyada cərimələnib. Bunu "Trend"ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPI) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

"Yol hərəkəti haqqında" Qanununun 40-cı maddəsinin piyadaların hüquq məsələsini tənzimlədiyini qeyd edən V. Əsədov bildirdi ki, bu maddənin tələbləri piyadalar tərəfindən pozulduqda İnzibati Xetalar Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq, onlar saxlanılır və məsuliyyətə cəlb edilir.

Bölmə rəisinin sözlərinə görə, piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb: "100-dən artıq polis əməkdaşımız həmin ərazilərdə xidmət aparır. Bu isə o deməkdir ki, piyadalar arasında nizam-intizam yüksəlib və hadisələrin səviyyəsi aşağı düşüb. Həqiqətən də kütləvi piyadaların saxlanılaraq cərimələnməsi piyada vurma ilə nəticələnən qəzaların sayına təsir edib. Yeni piyadaların nizam-intizamın yüksəldilməsi, yollarda təhlükəsiz davranışlarının qorunması və beləliklə də yol hərəkətində mədəniyyət səviyyəsinin artırılması, şüur səviyyəsinin yüksəldilməsi istənilən halda hadisələrin sayının aşağı düşməsinə təsir göstərir".

Piyadaların iştirakı ilə baş verən qəzaların sayının azalması istiqamətində polisə yanaşı vətəndaşların da üzərinə böyük məsuliyyət düşdüyünü deyən polkovnik vurğuladı ki, bunun üçün hər bir evdə bu barədə təbii iş aparılmalıdır.

Maşın qəza törətdi, piyada keçidi yandı

Avqustun 6-da Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə Atatürk prospekti arasında olan hissəsində yerləşən yerüstü piyada keçidində yanğın baş verib. Piyada keçidində yanğın baş vermiş avtomobil qəzası zamanı yaranıb.



Sözünə görə prospektin əsas yolundan yan yoluna, Atatürk prospektinə doğru keçmək istəyərkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirərək avtomobilini öncə yol ayrıcında olan səki daşlarına, daha sonra isə yerüstü piyada keçidinin qarşısında yerləşən avtobus dayanacağına və işıq dirəyinə çırpıb.

Zərbə nəticəsində avtomobil yanmağa başlayıb. Yanğın qısa müddət ərzində piyada keçidində də keçib. Əraziyə çağırılan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisəyə tez bir zamanda müdaxilə edərək, alovun qarşısını ala biliblər.

Bədbəxt hadisə zamanı yerüstü piyada keçidinin bir hissəsinin üzlüyü, dam örtüyü və metal konstruksiyaları, həmçinin girişdə olan eskalatorların bir hissəsi yana-raq sıradan çıxıb. Bundan başqa, qəza zamanı piyada keçidinin pilləkənlərinin mərmər üzlükləri və səki daşları qırıla-raq, yararsız hala düşüb.

Əyləncəli, sürətli, asan!



Speak English

Klassik metodlardan fərqli olaraq, Siz passiv deyil, aktiv dinləyicisiniz!

Kursumuzun sizə vəd etdiyi bacarıqlar:

- ✓ İlk dərindən son dərəcə qədər İngiliscə danışmaq
- ✓ Süzləri əzbəzləməklə deyil onları istifadə edərək öyrənmək
- ✓ Danışaraq sürətli qrammatika bilgisi əldə etmək
- ✓ Ola-tələffüz və güvənlə danışmaq
- ✓ Real İngiliscə sərbəst

EXPLOSION English

dərsləri kursunuz, təzadınız tələblərinizə HƏDİYYƏ OLUN

Bakı şəhəri, Binyat Sərdarov küç. 2, ev 2.
(012) 492 61 75; (051) 433 46 87; (070) 806 5
(İçəri Şəhər metrosu, İran səfirliyinin yanı)

Kişilər!!! Axırncı sans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyibse, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətlə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meyilin və ereksiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenoması (vəzidə düyünlərin əmələ gəlməsi)
- * Cinsi vəzirlərin-xayaların böyünməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızıltı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düyünlə birdən öyilməsi (Peyroni xəstəli.)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusuzluq və yuxu pozuntuları
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sızanaqlar
- * Yuxuda ikon və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- * Onurğa sütununun yırtığı, qulunclarm dərmansız müalicəsi

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra
Tel: (012) 437-88-05; (050) 213 88-05.
Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com
doktor Vaiz Səmədov.



Bakıda alimi maşın vurub öldürdü

Avqustun 6-da günorta saatlarında Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. DİN-in rəsmi saytının məlumatında bildirilir ki, avqustun 6-da saat 16 radələrində H.Cavid prospektində qeydə alınıb.

Bakı şəhər sakini Ruslan İsmayılov idarə etdiyi "Dae-woo" markalı avtomobillə yolu keçən paytaxt sakini Seyid Nisə Seyid Rzayevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

1947-ci il təvəllüdü Seyid-Rzayeva Seyid-Nisə Mir Tağı qızı Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. O, 1980-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. "Yarımkəçiricilər fizikası" üzrə dosent elmi adına layiq görülüb.



Azərbaycan-İran sərhədində silahlı insident olub

Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edən bir qrup şəxsin qarşısı alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Baş Narkotiklər Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmiş bir qrup şəxsin qarşısı alınıb, onlar silahlı müqavimət göstərərək geri çəkiliblər.

Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tir-yək aşkar edilərək götürülüb.

Bakıya yağış yağacaq

Avqustun 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyiş-kən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (UEIT) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən xəbərə görə, lakin yarımadaın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Müləyim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Spirtili içkilər dünyə bazarında ən çox istehlak edilən məhsullar sırasına daxildir. Bu içkilər xüsusən də özəl günlərin vazkəçilməzi hesab edilir. Paytaxtımızda mağazalarda istənilən qiymətə spirtili içki tapmaq mümkündür. Baş çəkdiyimiz mağazada 3 manata da spirtili içki var, 300 manata da. Satıcı adamların daha çox ucuz içkilər aldığını bildirdi. Mağazada yerli istehsal olan spirtili içkilərlə yanaşı, xaricdə istehsal olunan içkilərin də olduğunu deyən satıcı daha çox rus araqlarının satıldığını dedi. Müşahidəmizdən məlum oldu ki, spirtili içkilərin əksəriyyətində onun yararlılıq müddəti qeyd edilməyib. Satıcıdan içkilərin üstündə nəyə görə istehsal tarixinin olmadığını soruşduqda o bunun səbəbini bilmədiyini, onları necə ahlrlarsa elə də satdıqlarını dedi.

Satış nöqtələrində 2-3 manatlıq spirtili içkilər olsa da mü-təxəssislər hesab edir ki, Azərbaycan da təbii və keyfiyyətli arağın hazırlanması xərxi 30 manatdan yuxarı olmalıdır. Şə-rabın isə maya dəyəri və səmə-rəsi daha yuxarı olduğuna görə Azərbaycan reallığında keyfi-yətli şərabın minimal qiyməti 50 manatdan yüksək olmalıdır. Belə olan təqdirdə paytaxtda mağazalarda satılan 2-3 ma-natlıq araqlar, çaxırlar, 10-20 manata olan şərabların keyfi-yəti cəmiyyətdə şübhə yaradır. Son vaxtlar tez-tez spirtili içkilə-rin qəbulundan baş verən zə-hərənmə halları bu içkilərin keyfiyyətinə olan şübhələri da-ha da artırır. Saxta içkilər isə in-san həyatı üçün olduqca təhlükə-lidir. Spirtili içkilər beynin hü-ceyrələrinə və neyronlara təsir edərək, onları fəaliyyətdən saxlayır. Çox hallarda beyində-ki nazik damarların partlaması-na, qanın laxtalanmasına sə-bəb olduğundan infarktlı nə-ticələrə gətirir. Bezi hallarda isə beyin-də əzələlərin yığılmasına, şiş-lərə və qan təzyiqinin yaran-masına səbəb olur. Bu da bə-dən üzvlərinin iflic vəziyyətinə düşməsi ilə nəticələnir. Spirtili içkilər qaraciyəri zəiflədir, onda

müxtəlif şişlər əmələ gətirir. Al-maniyalı təbiblər sübut edib ki, spirtili içkilərin acınacaqlı təsiri, hətta onlardan istifadə etmə-yən üç nəslə qədər davam edir. Spirtili içkilərə qurşanan şəxslərin nəslə azalaraq tama-milə kəsilir.

Amerikalı alim Doktor Nalin bildirib ki, bir sağlam kişidən 11 övlad əmələ gələ bilər. Halbuki spirtili içkilərə qurşanan şəxsdən 1 - 3 nəfər sağlam övlad əmələ gəlir. Əmələ gələn övladlar da ruhi və fiziki xəstə-liklərə, o cümlədən infarkt, əsə-bilik, dəlilik, əqli qüvvəsinin normal inkişaf etməməsi, qan azlığı və sair kimi xəstəliklərə düşür olurlar, daim ruhi və fiziki çatışmazlıqdan əziyyət çəkir-lər. Ümumilikdə hər il dünyada spirtili içkilər səbəbindən 2,5 milyon adam ölür. Azərbay-canda analoji statistika aparıl-mır, lakin başqa ölkələrlə bizim daha bir fərqi var: bizdə insan-lar daha çox saxta içki qəbul edirlər.

Ümumdünya Səhiyyə Təş-kilatının hesabatına görə isə Azərbaycanda il ərzində orta hesabla 15 yaşdan yuxarı adambaşına 10.6 litr spirtili içki içilir. Bu göstəriciyə görə, Azər-baycan 188 ölkə arasında 38-ci

Bədə... nə bədə?!

Eyyub Hüseynov: "Satışda olan əksər spirtili içkilərin üzərində yararlılıq müddəti qeyd edilmir"



yeri tutub. Çox spirtili içki qəbu-luna görə birinci yerdə isə Mol-dova dayanır. Avropanın şə-rqində yerləşən və daha çox çaxır məhsulları ilə tanınan Moldo-vada 15 yaşından yuxarı hər bir vətəndaş il ərzində 18,22 litr spirtili içki qəbul edir. Ən çox içilən içkilərə gəldikdə isə çaxır 4,67, pive 4,57 və digər alkoqol içkilər 4,42 litr təşkil edir. Ən az içki qəbul edən ölkə isə Yəməndir. Bu ölkədə adambaşına bir neçə milliqram spirtili içki düşür.

Qeyd edək ki, 2015-ci ilin yanvar-may aylarında Azər-

baycana 9 184,64 min ABŞ dolları məbləğində spirtili və spirtsiz içki ixrac edilib ki, bu da 2014-cü ilin eyni dövrünə nisbətən 4 823,94 min dollar, yaxud 34,44 faiz azdır. Bu ilin 5 ayında spirtili və spirtsiz içkilər ümumi ixracının 0,17 faizini təşkil edib. Azərbaycana ümumilikdə 20 453,76 min dollar məbləğində spirtili və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6 059,46 min dollar, yaxud 22,86 faiz azdır. Nəticədə, bu məhsulların ölkənin

ümumi idxalında payı 0,5 faiz təşkil edib.

Azad İstehlakçılar Birliyi-nin sədri Eyyub Hüseynov satışda kifayət qədər vaxtı keçmiş spirtili içkilərin olduğunu dedi: "Bazarın bu seqmenti ən çox çirklənmiş bir seqmentdir. Tez-tez bizə müraciətlər olunur və suallar səsləndirilir ki, spirtili içkilərin yararlılıq müddəti nə qədərdir. Əhali bilməlidir ki, araqların saxlanma müddəti bir ildən, şərablar altı aydan, kon-yakların saxlanma müddəti isə 3 ildən artıq deyil. Bu içkilər yararlılıq müddətindən artıq satışda qalanda onların tərkibində ağır metallar əmələ gəlir və bu da insan həyatı üçün təhlükəlidir. Diqqət etsək görürük ki, satışda olan əksər spirtili içkilərin üzərində yararlılıq müddəti qeyd edilmir. Bu o deməkdir ki, Azərbaycan bazarında vaxtı keçmiş içkilər var. Azərbaycan bazarının bu seqmenti elə bir vəziyyətdədir ki, qiymət yuxarı deyərək bu yaxşı içkidir demək mümkün deyil. Əslində spirtili içkilər müəyyən standartlara

görə hazırlanır. Onların hazırlanması bir-birindən fərqlənməyə də dükanlarda, kafələrdə, restoranlarda ciddi qiymət fərqlərini görürük. Biz 10 il öncədən Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdik ki, bu bazarı özbaşınalığın qarşısını almaq üçün dequstasiya komissiyası yaradaq. Kənd Təsərrüfatı Nazirliyi saxta dequstasiya komissiyası yaratdı. Bu gün də həmin komissiya guya var, lakin heç bir iş görmür".

AİB sədri qeyd edib ki, spirtili içkilər bazarında saxta və keyfiyyətsiz içkilər eyni zamanda xaricdən gətirilən məhsullarda da müşahidə edilir: "Rusiya, Ukrayna və digər ölkələrdən gətirilən spirtili içkilər də saxta yerli içkilərdən geri qalmır. Məsələn, 0,5 litri 50 manata olan spirtili içki də var, 0,5 litri 2 manata, 1 manat 50 qəpiyə olan içki də var. Spirtili içkinin qablaşdırılma qiyməti maksimum 1-2 manat təşkil edə bilər. Mü-təxəssislər cavab verməlidirlər ki, niyə bu qədər fərq var..."

□ Günel MANAFLI

"Gəlib vəziyyətimizi soruşsan da yoxdur"

"Sovetski"nin köçürülməyən sakinləri unudulub...

IAvropa Oyunlarının bitməsinə səbirsizliklə gözləyən "Sovetski" sakinləri artıq köç əhval-ruhiyyəsindədir. Çünki oyunlardan sonra söküntü və köçürülmə işlərinin davam etdiriləcəyi vəd olunmuşdu. Artıq oyunlar arxada qalıb. Bəs görəsən, ərazidə növbəti köçürülmə mərhələsi başlayıbmi? Kompensasiya məsələsində hökumətlə sakinlər arasında narazılıq varmı? Bu suallara cavab tapmaq üçün paytaxtın silinməkdə olan qədim məhəlləsinə üz tutduq.

İlk gördüyümüz bu oldu ki, uçur-sökük evlər, qəzalı vəziyyətə düşən binalar sanki müharibə şəraitini xatırladır. Əvvəlki çilgin "Sovetski" həyatını indi səssizlik əvəz edir. Söküntü işlərinin perakəndə aparılması, səlhiqəsizlik, kompensasiyaların azlığı və sair səbəblərin yaratdığı narazılıq hər bir "Sovetski" sakininin üzündən oxumaq mümkündür.

Öncə evlərin bir hissəsi sökülmüş Mirzağa Əliyev küçəsi, dalan - 7-də yaşayan sakinlərlə həmsöhbət oluruq. "Sovetski" sakinini Elxan Əliyev deyir ki, köçürülmə işləri dayanıb, indi onların vəziyyəti ilə maraqlanan da yoxdur: "De-mişdilər ki, Avropa Oyunların-

dan sonra gələcəklər, lakin heç kim bizimlə maraqlanmayıb. Mən özüm gedib müraciət etmişəm. Bildirdilər ki, biz deyən qiymətlə razısınızsa köçürək, razı deyilsinizsə, gedin yaşayın. Verdikləri kompensasiya bizə sərf eləmir. Kvadratı düzgün ölçümlər. Həyatımı kvadratla hesaba alırlar. Bu səbəbdən də veriləcək kompensasiya ilə başqa yerdə ev almaq mümkün deyil. Məsələ ilə bağlı Yasamal rayonunun deputatı Ülvi Quliyevin qəbulunda oldum. Ancaq o, bizə köməklik etmədi. Vəd verdi ki, deyərəm gəlsinlər yenidən ölçsünlər, amma heç bir nəticəsi olmadı".

Müşahibimizin sözlərinə görə, evləri sökərkən ehtiyat-



sızlıq edirlər: "Qonşuluqdakı evləri köçürdülər. Söküntü işləri aparıldı. Buradakı evlər bitişik olduğundan söküntü zamanı mənim də evimə zərər dəyib".

Başqa bir sakin, xəstəliyi səbəbindən yataq şəraitində olan Rəisə Hacıyeva da vəziyyətlərinin acınacaqlı olduğunu deyir: "Bir neçə aydır gəlib vəziyyətimizi soruşan da yoxdu. Qalmış toz-torpaq, xəstəlik

içərisində. 40 kvadratmetr evim var. O vaxt gəlib 60 min manat pul verildilər, qəbul etmədim. Bu qiymətə ev almaq çətin məsələdir. İndi ətrafı söküb viran qoyublar. Məqsədləri bizi bu yolla çıxarmaqdır".

Daha ətraflı musavat.com saytında yerləşdirilmiş videodan izləyə bilərsiniz.

□ Məğrur SALMANOV
Fotolar müəllifindir





370 metr yüksəkdə evləndilər

Amerikalı macərapərəst və təbiət idmanları ilə məşğul olan Endjis və Elna Perkons cütlüyü Kaliforniyadakı məşhur Yosemite Beynəlxalq Parkında evləndilər. İdman əşiqi olan cütlük 25 kilometr dırmandıqdan sonra dəniz səviyyəsindən 370 metr yüksəklikdə evləndilər. Özləri ilə birlikdə fotoqraf aparan cütlük evliliklərini parkın içindəki qayalıqlarda şəkil çəkdirərək ölümsüzləşdiriblər. Bəy və gəlin toy paltarlarını çantalarında yuxarıya qaldırıblar. Gəlinin gülünü isə soyuq havadan zərər görməməsi üçün vakuumlu paketin içində dağın başına qaldırıblar. Bu yorucu evlənmə hekayəsi səhər saat 05:30-da başlayıb və 14 saat davam edib. Cütlük nikaha girərkən fotoqraf və fotoqrafın köməkçisi şahidlik ediblər.



Məhkəmədən qəribə qərar

Iranda dörd il əvvəl küçə davasında bir adamın gözünün kor olmasına səbəb olan Hamed adlı kişi ölkədə həyata keçirilən "qısasa qısa" cəzası nəticəsində tək gözünü itirib. 27 yaşlı Hamed məhkəmədə günahsız olduğunu, 2011-ci ildə baş verən hadisəni bilərəkdən etmədiyini desə də məhkəmə onun günahkar olduğuna qərar verib. "Göz gözə" cəzası verilən Hamedin 1 avqustda tək gözü çıxarılib. Məlumatlara görə, ötən ay İranda iki nəfərin əli kəsilib, bir nəfərin də gözü çıxarılib.

Zibillikdən sərvət çıxdı

Havaidə illərdir heç kəsin girmədiyi evdən 70 min dollar dəyərində əşya çıxarılib. İllər əvvəl tərک edilmiş ev tavanına qədər zibillə dolu olub. Evi təmizləmək üçün ora gələnlər mənzilin içərisindən dəyəri 70 min dollardan çox olan əşyalar çıxardıqlarını deyiblər. Məlumatlara görə, evdən gələn pis qoxuya görə qonşular polisə şikayət ediblər. Qonşuların zibillik kimi istifadə etdikləri və evsizlərin növbə ilə qaldıqları mənzildən xeyli sayda dəyərli əşya çıxarılib. 6 gün ərzində təmizlənən evdə illər əvvəl yaşlı bir qadının yaşadığı məlum olub. 73 yaşlı qadının əqli problemləri olduğu üçün heç kəs onun hara getdiyini bilmir.



Yanı üstə yatın, amneziyadan uzaq olun

Yatmaq formasının yaddaşsızlığa təsir edə biləcəyi məlum olub. Amerikanın Stony Brook Universitetinin alimlərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, yanı üstə yatarkən beyin təmizlənir. Üzüstə və arxası üstə yatmaq insanların beyninə yaxşı təsir etməsə də yanı üstə yataraq beyin yorğunluğundan xilas olmaq mümkündür. Beyin fəaliyyətini araşdıran alimlərin sözlərinə görə, böyrü üstə yatarkən qan-damar sistemi aktivləşir, orqanizmdə qanın hərəkəti sürətlənir, bakteriyalar və viruslar təmizlənir. Bu cür yatmaq forması beyni kimyəvi maddələrdən də təmizləyir. Yanı üstə yatmaq amneziya ilə birlikdə bir çox sinir xəstəliyinin müalicəsi üçün də faydalıdır. Araşdırmanın nəticələri "Journal of Neuroscience" jurnalında da yayımlanıb.



Uşağını 60 il qarnında daşdı

91 yaşlı Estela Melendez ötən il həyat yoldaşını itirib. 74 il evli olmalarına baxmayaraq onların övladları dünyaya gəlməyib. Melendez bir neçə gün əvvəl qarnında şişkinlik və ağrı olduğunu deyərək həkimə müraciət edib. Həkimlər xəstəlikdən şübhələnsələr də rentgen görüntüsü hər kəsi şoka salıb. Melendezin qarnında 60 ildən daha uzun müddətdir ölüb qalan uşaq olduğu məlum olub. Estela Melendez 60 il əvvəl hamilə qalıb, lakin bunu heç hiss etməyib. Daha sonra uşaq bətnində ölsə də yaşlı qadın onunla birlikdə yaşamağa davam edib. Melendez qarnındakı uşağın çıxarılmasını istəsə də həkimlər o yaşda qadına narkoz verməyin təhlükəli olduğunu deyiblər.



QOÇ - Ümumi çalarlarına görə kifayət qədər uğurlu təqvimdir. Bir tərəfdən sevindirici xəbərlər eşitməyiniz, digər tərəfdən şəxsi büdcənizdə müəyyən artımlar ovqatınızı xoş edəcək.



BUĞA - Yaxşı olar ki, bu təqimə hər hansı riskə getməyiniz. Onsuz da bunun müsbət nəticəsi olmayacaq. Kənar məsləhətlərə qulaq asın. Vaxtınız olsa, qohurlarınıza baş çəkin.



ƏKİZLƏR - Fəaliyyətlə bağlı ciddi problemlərlə rəstlaşa bilərsiniz. Bu səbəbdən məsləhət görülməyən adamlarla ciddi müzakirələrə girişməyin. Nəzərə alın ki, şəhər saat 10:39-dan sonra Ay bürcünüze daxil olur.



XƏRÇƏNG - Yaxşı olar ki, təəddüd etdiyiniz bütün planları təxirə salasınız. Çünki ulduzlar əmin olmadığınız məsələlərə baş vurmağı məsləhət görmür. Əsas vaxtınızı fəaliyyətə yönəldin.



ŞİR - Günün birinci yarısı müəyyən qədər gərgin keçə bilər. Sonrakı müddətdə işə qarşınıza qoyduğunuz məsələlərdə bəxtiniz gətirəcək. Qazanmaq və qonaq getmək üçün də münasib vaxtdır.



QIZ - Öhdənizə düşən işlərin çoxluğu sizi yora bilər. Bu səbəbdən qarşınızda duran vəzifələri konkretləşdirməlisiniz. Havaların dəyişkənliyi səhətinizə mənfi təsir göstərməsin deyə, qorunub.



TƏRƏZİ - Bəxtinizdə mübahisəli bir gün dursa da, büdcənizi artırmaq üçün gözəl imkanlar qazanacaqsınız. İradənizə zidd addımlar atmayın. Hənsisa məqsədinizə tərs olmaqla yetişməyə çalışmayın.



ƏQRƏB - Ürəyinizə yaxın olan adamlarla rəstlaşacağınıza şübhə etməyin. Eyni zamanda buna özünüz də cəhd edin. Əmin olun ki, bu, rahatlığınızı təmin edəcək. Kasıbçılığı dərd kimi qavramayın.



OXATAN - Avqustun ən uğurlu günlərindən birini yaşayacaqsınız. Perspektivli sövdələşmələrdə iştirak etmək üçün olduqca ideal vaxtdır. Axsama yaxın təzə xəbərlər eşitmək ehtimalınız da var.



OĞLAQ - Görəcəyiniz işlər barədə hər kəsə məlumat verməyin. Əks təqdirdə bu amil özünüze qarşı silaha çevriləcək. Yalnız ədalətli addımlar atın. Təcrübəli insanların məsləhətini eşidin.



SUTÖKƏN - Ürəyiniz istəməyən adamlarla ünsiyyətdən uzaqlaşın. Əgər mü sahibiniz sizi başa düşmürsə, özünüzü yormağa nə lüzum?! Nahardan sonra işgüzar sövdələşmələrdə iştirak edin.



BALIQLAR - Yorulmaq bilmədən çalışmalısınız. Çünki indiki dar məqamda hər şey çıxardığınız qərarlardan birbaşa asılı olacaq. Ulduzlar şəxsi həyatınızda böyük dönüşün yaxınlaşdığını göstərir.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

101 yaşına tank sürə-sürə girdi

Ingiltərədə yaşayan Hilda Cakson adlı qadın 101 yaşını qəribə şəkildə qeyd edib. Keçmiş tibb bacısı, 11 nəvə sahibi Cakson İngiltərənin Qalder bölgəsinin Usk qəsəbəsindəki tank məktəbində FV432 tipli tankı bir neçə metr də olsa sürərək xəyalını gerçəkləşdirib. Bir gözü görməyən Caksonun 72 yaşlı qızı Marqaret Austinin sözlərinə görə, tankın ön hissəsindəki sürücü kreslosunda əyləşərək motoru işə salıb, bir neçə metr irəliləyə bilib. Yaşlı qadın ilk anda qorxacağını düşünsə də hər şey gözlədiyindən də yaxşı olub. Beləliklə, o, 101 yaşını tank sürə-sürə qarşılamaq arzusunu həyata keçirməyi bacarıb.



Səhifəni hazırladı: ŞAHNAZ

Təsisçi: Rəuf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYYAN

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi

2528-ci məhəllə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisensiya N: B 114
SAYI: 5.300

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.